

“Heydər Əliyev İli” başladı



Ulu Öndərin müəyyənəşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə Azərbaycan güclü xalq-dövlət birliyi olan fırvan dövlətə Zəfər qazanan, torpaqlarını işğaldan azad edən mühüm geostrateji mövqeyə sahib olan ölkəyə çevrilib. Görünən odur ki, xalqımızın fəxri və qüruru olan, dünyəşöhətli siyasətçi Heydər Əliyevin Yeni ilin ilk günlərindən başlayan 100 illik yubiley tədbirləri nəinki respublikamızda, bir çox xarici ölkələrdə, həmçinin diaspor təşkilatlarında, səfirliklərimizdə, bir sözlə, dünya azərbaycanlıları tərəfindən böyük sevgi və təntənə ilə qeyd ediləcəkdir.

6

Minimum aylıq əməkhaqqının məbləği 345 manat müəyyən edildi

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müəlif qərarı ilə bu istiqamətdə növbəti mühüm addım atıldı.

Sərəncama əsasən, ölkədə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən olunur. Sərəncamla həmçinin Nazirlər Kabinetinə tapşırıb ki, əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılması, eləcə də sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə 10 gün müddətində təqdim etsin.

3

İlham Əliyevdən növbəti diplomatik dər

Fransanın BMT TŞ-də rüsvayçı məğlubiyyəti Azərbaycan Prezidentinin hansı qətiyyətə və liderlik keyfiyyətlərinə malik olduğunu nümayiş etdirdi

Yola saldıığımız 2022-ci il ölkəmizin ictimai-siyasi həyatında çox əlamətdar hadisələrlə yadda qaldı. Bunlardan ən mühümünü isə Qarabağ və Şərqi Zəngəzurdə Azərbaycanın yalnız özü iqtisadi qüdrəti hesabına yenidənqurma proseslərini davam etdirməsidir.

Prezident İlham Əliyev bu bölgələrimizə səfər edərkən yeni-yeni obyektlərin açılışını edib və daha yenilərinin təməlini qoyub. Bu, əlbəttə, ilk növbədə Azərbaycanın iqtisadi gücünün göstəricisidir. Siyasi gücünün tontənəsi isə BMT-nin Təhlükəsizlik Şurasının dekabr ayında keçirilən iclasında özünü bir daha büruzə verdi. Fransa və Ermənistanın Laçın yolundakı vəziyyət ilə bağlı BMT TŞ-nin gündəliyinə "Ermənistanın BMT yanında daimi nümayəndəsinin məktubu" adlı bənd daxil edilmişdi. Sözügedən müraciət əsasında TŞ-nin gündəliyinə bəndin daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi.

Əvvəla, bunun özü ayrıca bir haqsızlıqdır ki, BMT TŞ-nin 4 qətnaməsi ola-ola 30 ilə yaxın dövr ərzində bu təşkilat Ermənistanın Azərbaycanı təcavüzünə qarşı bir dəfə də olsun toplan-tı keçirmədi. Buna imkan verməyənlərdən biri də məhz riyakar Fransa idi.

7

Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

- Əziz həmvətənlər,

Bir il əvvəl Yeni il bayramı münasibətilə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, əminəm, 2022-ci il də ölkəmiz üçün uğurlu olacaq. Belə də oldu. Qarşınızda duran bütün vəzifələr icra edildi, Azərbaycan daha da gücləndi.

İki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik. Bu ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Hesab edirəm ki, bundan sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi və Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında sülh müqaviləsi imzalanıla bilər.

Bu il biz hərbi gücümüzü daha da artırıb, bu sahəyə daim böyük diqqət göstərilib. Azərbaycan həm İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü göstərmişdir, eyni zamanda müharibə-

dən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq.

Bu il bir neçə hərbi əməliyyat keçirildi və bu əməliyyatlar döyüş qabiliyyətimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədi. Fərrux əməliyyatı, "Qisas" əməliyyatı, eyni zamanda sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar bizim növbəti parlaq qələbəmizlə nəticələndi. Sərhəd toqquşmaları nəticəsində Azərbaycan bir çox əlverişli strateji yüksəkliklərdə öz mövqelərini daha da möhkəmləndirə bildi.

Avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda Laçın rayonunun Zərbux və Sus kəndlərini də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri

aparılar. Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar.

Eyni zamanda bu il Ağal kəndində həyat artıq bərpa edilib. Birinci layihə icra edilmişdir və zəngilanlılar öz doğma torpağına qayıtmışlar. Bu, tarixi hadisədir. Çünki müharibədən iki il keçmədən - cəmi il yarımından sonra biz artıq birinci keçmiş köçkünləri öz doğma torpaqlarına qaytarmışıq, onlar üçün gözəl şərait yaratmışıq. Bu, bir daha onu göstərir ki, dövlətimiz güclüdür və iradəmiz yerindədir. Eyni zamanda bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bizim vətəndaşlarımız öz dədə-baba torpaqlarına bağlıdır, necə deyirlər, torpaq çəkir. Hətta heç vaxt o yerləri görməyən gənclər, uşaqlar, məktəblilər böyük həvəslə Ağalaya qayıdıblar və bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, məcburi köçkünlər qayıdış gününü səbirsizliklə gözləyirlər.

3

Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib



2

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "STEAM İnnovasiya Mərkəzi"nin açılışında iştirak ediblər



2

GLOBAL LİDERLİK ÖRNƏYİ



"İlham Əliyev həm biliyinə, həm iş təcrübəsinə, həm ağılna, həm də insani keyfiyyətlərinə görə Azərbaycanın siyasi səhnəsində görkəmli bir adamdır"

Heydər ƏLİYEV

Prezident İlham Əliyev Azərbaycan rəhbərliyi dövründə Azərbaycan başdan-baş dəyişdi, yeniləndi, müasirləşdi:

* Tarixinin ən qüdrətli, müstəqil daxili və xarici siyasət yürüdən yeni Azərbaycan yarandı;

* Azərbaycanın enerji təhlükəsizliyi təmin olundu, ön ucqar yaşayış məntəqələri belə fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olundu;

* Regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı təsdiq edilərək uğurla həyata keçirildi;

* Nəqliyyat təhlükəsizliyi təmin edildi, yol infrastrukturunu tam yeniləndi, kəndarası yollar belə asfaltlandı;

* Qaçqın və məcburi köçkünlər müasir tipli evlərə və çoxmərtəbəli binalardan ibarət şəhərciklərə köçürülərək yaşayış şəraitlərini əsaslı şəkildə yaxşılaşdırdılar;

* Yoxsulluq və işsizlik minimum səviyyəyə endirildi;

* Bütövlükdə Prezident İlham Əliyevin müəlif olduğu İnkişafın Azərbaycan Modeli yaradılaraq müstəqil dövlətimizin sürətli, ardıcıl və davamlı inkişafı təmin edildi!

Beləliklə, Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətinə, söz sahibinə, dövlət başçısı İlham Əliyev isə dünyanın sayılıb-sevilən liderlərindən birinə, ən nüfuzlu beynəlxalq tədbirlərin arzuolunan dövlətinə, sayılıb-sevilən iştirakçısına çevrildi!

5

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı ikinci müraciətini təqdim edib

Azərbaycan tərəfi Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, "İrqi ayrı-seçkiləyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər gözləməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini təqdim edib.

Bu bərədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd olunub ki, xüsusilə Ermənistanın 2021-ci ildən başlayaraq Azərbaycan ərazisində minalar və evlərdə mina təhlükələri yerləşdirməkdə davam etdiyinə dair yeni sübutlar mövcuddur. Bu minalar və mina təhlükələri Ermənistanın qanunsuz işğalı nəticəsində azərbaycanlıların 30 il əvvəl qovulduğu mülki yaşayış məntəqələrində və ya onların yaxınlığında yerləşdirilməklə məcburi köçkün ailələrinin və icmaların öz evlərinə qayıtmasına maneçilik törədir.

Ermənistan tərəfi üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq hərbi təxribatlarını davam etdirib və 2022-ci ilin avqust ayında etibarən Azərbaycanda 2021-ci il Ermənistan istehsalı 2700-dən çox mina aşkar olunub. Minaların Ermənistanın üçtərəfli Bəyanatla bütün hərbi əməliyyatları dayandırmağa, qüvvələrini Azərbaycandan çıxarmağa və azərbaycanlı məcburi köçkünlərin işğaldan azad edilməsi ərazilərə qayıtmasına razılığından sonra yerləşdirməyə dair sübutlar mövcuddur. Sözügedən minaların yarıdan çoxu azərbaycanlı məcburi köçkünlərin qayıtmalı olduğu mülki ərazilərdə aşkar edilib. Bundan əlavə, Ermənistan bu minaların və digər silahların daşınması məqsədilə yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan açıq şəkildə istifadə edir.

Mülki ərazilərin minalarla hədəfə alınması nəinki günahsız mülki şəxslərin həyatına təhdid yaradır, Azərbaycanın hələ də öldürülməsinə səbə qaldığı sülh sazişini təhlükə altına qoyan bir təxribətdir. Cəmi üç həftə əvvəl Kəlbəcər rayonunda minanın partlaması nəticəsində 7 azərbaycanlı, o cümlədən bərpa işlərində iştirak edən 4 mülki şəxs yaralayıb, bir azərbaycanlı isə həlak olub.

Azərbaycan mülki vətəndaşlarının qayıdacaqları rayonların minalardan operativ, təhlükəsiz və səmərəli şəkildə təmizlənməsi istiqamətində Ermənistanın dərhal lazımı addımlar atması, mülki əraziləri mina və digər partlayıcı maddələrlə hədəfə alınması və bu xüsusda Laçın yolundan istifadəni dayandırması məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

Azərbaycan tərəfi beynəlxalq insan hüquqları hüququnu pozduğuna görə Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində söylədiyi davam etdirəcək.



Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev mərkəzdə yaradılan şərait barədə dövlət başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, 1937-ci ildə Bakıda S.Vəlixanlı küçəsi, 3 ünvanında yerləşən binada Mərkəzi Pionerlər Sarayı yaradılıb. Bundan məqsəd uşaqların asudə vaxtını səmərəli və məqsəduyğun təşkil etmək, onların bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək, məktəbdənkənar tərbiyə işinin təşkilində uşaqlara praktiki və metodiki kömək göstərməkdən ibarət olub.

İlk vaxtlar sarayda texniki yaradıcılıq, bədii tərbiyə, təsviri sənət, fiziki tərbiyə üzrə dərmləklər fəaliyyət göstərmiş. 1946-cı ildə sarayda xoreoqrafiya, xalq çalğı alətləri, qədim ifaçıları və xor kollektivlərindən ibarət mahnı və rəqs ansamblı yaradılıb. Bəstəkar Qəmbər Hüseynli ansamblı üçün "Cücələrim" mahnısını yazıb. Məhz bu səbəbdən 1959-cu ildə kollektiv "Cücələrim" adlandırılıb.

Təqribən 15 il sonra - 1961-ci ilin aprelində dünyanın ilk kosmonavtının şərifinə saraya Yuri Qaqarinin adı verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 1991-ci il 427 sayılı qərarına əsasən Y.Qaqarin adına pioner və məktəblilər sarayının adı dəyişdirilmiş, Tofiq İsmayilov adına Respublika Uşaq-Gənclər Yaradıcılıq Sarayı adlandırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 noyabr tarixli qərarına uyğun olaraq Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi və Tofiq İsmayilov adına Bakı Şəhəri Uşaq-Gənclər Yaradıcılıq Sarayı birləşdirilərək onların bazasında Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb, ötən il isə ona publik hüquqi şəxs statusu verilib.

Fəaliyyəti dövründə minlərlə istedadlı gəncin müxtəlif ixtisaslar üzrə formalaşmasında mühüm xidmətləri olan mərkəz 2022-ci ildə əsaslı təmir edilmiş. İstifadəyə verildikdən sonra mərkəzdə rəqs, musiqi alətləri, vokal, sağlam həyat tərzi, teatr, rəssamlıq, xarici dillər, intellektual inkişaf, elm və texnologiya, ekoklub, psixologiya, kulinariya və turizm istiqamətləri üzrə 44 dərmlək təşkil olunub. Həmin dərmləklərdə 1500 nəfərədək şagirdin məşğul olması nəzərdə tutulub. Həmçinin binada 20 inzibati, 20 texniki və 65 pedaqoji işçi çalışacaq.

Qeyd edək ki, bu mərkəzin binasının əsaslı təmiri və bərpası Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın gənc nəslin müasir dövürün inkişaf trendlərinə uyğun formalaşmasına göstərdikləri diqqət və qayğının daha bir nümunəsidir.



Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "STEAM İnnovasiya Mərkəzi"nin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda "STEAM İnnovasiya Mərkəzi"nin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına və birinci xanıma mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, "STEAM İnnovasiya Mərkəzi"nin dördmərtəbəli yeni binasında aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, "Heureka Classics" otaqları, robotların hazırlanması laboratoriyası, "3D hologram", VR zonaları mövcuddur.

Qeyd edək ki, müasir dünyaya realıqları gələcəkdə yüksək ixtisaslı mütəxəssislərin yetişməsi üçün təhsil qarşısında bir çox mühüm vəzifələr qoyur. Həyatın bütün sahələrində işlərin yeni dünya düzünə uyğun qurulması üçün təhsil ocaqlarında öyrənmək maraqlı olmalı, bilik təcrübədə tətbiq edilməli, təlim maraqlı formada keçirilməlidir. Yeni bu günün məzənləri müasir tələblərə cavab verən, əmək bazarında özünü doğrulduran şəxslər olmalıdır. Elə bu məqsədlə də Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə "STEAM Azərbaycan" layihəsinə start verib. STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. Hazırda ölkəmizin bir sıra məktəblərində STEAM otaqları və mərkəzləri fəaliyyət göstərir.

Diqqətə çatdırıldı ki, "STEAM Azərbaycan" layihəsinin davamı olan "STEAM İnnovasiya Mərkəzi"nin fəaliyyəti orta məktəblərdə eyniadlı mövcud mərkəzlərin tədris proqramına görə fərqlənir. Bu mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəblilər və tələbələr XXI əsr bacarıqlarını - kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər. Uşaqlar real həyat problemləri ilə qarşılaşdıqda, STEAM metodu vasitəsilə onun rahatlıqla ən uyğun həlli yollarını tapmağa çalışacaq və yaradıcı yanaşmalarını nümayiş etdirəcəklər.

Məlumat verildi ki, bu mərkəzin məqsədi şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. STEAM tədris üsulu müasir dövürdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, uşaqlar bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri kimi yetişəcək və ölkənin inkişafına töhfələrini verəcəklər.

Bu mərkəzin yaradılması dövlətimiz tərəfindən ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin öyanı təzahürüdür.



Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

Əvvəlki 1-ci sahə.

Böyük Qayıdış Proqramı uğurla icra edilir. Bir neçə şəhərdə artıq inşaat işləri geniş vüsət almışdır. İlk növbədə Şuşa, eyni zamanda Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. Bununla bərabər, 10-dan çox kəndin baş planı təsdiqləndi və bir neçə kəndin təməlini mən şəxsən qoymuşam. Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər baş planlar əsasında gedəcək. Eyni zamanda Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkünün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq.

Əlbəttə ki, bununla paralel olaraq, miniatemizləmə işləri aparılır. Əfsuslar olsun ki, Ermənistan bizə dəqiq minə xəritələrini verməyib, 300-ə yaxın azərbaycanlı müharibədən sonrakı dövrdə minə faciəsi nəticəsində ya həlak olmuş, ya da ağır yaralanmışdır. Bu il biz Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdik. Bu, azad edilmiş torpaqlarda ikinci hava limanıdır. Üçüncü hava limanı isə maksimum iki ildən sonra istifadəyə veriləcək.

Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəməyə istəməyə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır.

Azad edilmiş ərazilərdə bizim tarixi binalarımız, o cümlədən məscidlərimiz əsaslı şəkildə bərpa edilir və yenidən inşa olunur. Mən bu rəqəmi söyləmişdim, ermənilər işğal dövründə 67 məsciddən 65-ni tamamilə yerlə-yeksan etmişlər. Onların bərpası, yenidən qurulması faktiki olaraq artıq başlamışdır və təmirə ehtiyacı olan məscidlər də təmir edilir. Onu da bildirməliyəm, bizim dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rol Heydər



Əliyev Fondu oynayır. Faktiki olaraq bütün məscidlər Heydər Əliyev Fondunun xətti ilə yenidən inşa edilir. Əlbəttə ki, bütün bu nailiyyətlərə çatmaq üçün bizim güclü iqtisadiyyatımız olmalıdır və iqtisadi müstəqillik çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil. Əgər bu ilin iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, postpandemiya dövrü üçün nəticələr qənaətbəxşdir. İqtisadiyyat təxminən 5 faiz artıb, qeyri-neft sektorunda 9 faizdən çox artıb. Bununla bərabər, bizim ümumi daxili məhsulumuz bu il rekord həddə - 130 milyard manata çatıb. Bu, tarixi nailiyyətdir. Bununla paralel olaraq bizim xarici dövlət borcumuz xeyli azalıb. Bu vəzifəni bir neçə il bundan qə-

bağ mən hökumət qarşısında qoymuşdum ki, bizim xarici borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olmalıdır. Keçən il 17 faiz idi, bu ilin son nəticələrinə görə 9,5 faizdir. Müqayisə üçün deyə bilərəm ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100, 120, hətta 150 faizini təşkil edir. Yəni biz tamamilə beynəlxalq maliyyə institutlarından asılı deyilik.

Əlbəttə, biz ümid edirik ki, beynəlxalq donor təşkilatları öz diqqətini bizə də istiqamətləndirəcəklər. Çünki bu dərəcədə böyük dağıntılar tarixdə olmayıb. Yəni Azərbaycan böyük ekoloji fəlakətlə, urbisidlə üzləşib. Ancaq əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bir manat, ya bir dollar kömək etməyiblər. Nəinki donor təşkilatları, heç kim bizə kömək

etmir, bütün bərpa işlərini öz hesabımıza aparırıq və aparacağıq.

Bu il energetika sahəsində çox əlaqədar hadisələr baş verib. İlin ortasında Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalanmışdır. Artıq bu memorandum icra edilir, Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır. Bu ilin sonunda - dekabrın 17-də isə yeni böyük meqalayihəyə start verildi. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi imkan verəcək ki, Azərbaycan bu sahədə də öz rolunu daha geniş miqyasda oynasın. Çünki bu elektrik enerjisinin əsas təchizatçısı Azərbaycan olacaq və bu, "yaşıl enerji" olacaqdır. Mən artıq bir neçə dəfə demişdim ki, Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji" zonası olmalıdır. Artıq biz buna nail oluruq və

Azərbaycanın pravoslav xristian icmasına

Hörmətli həmvətənlər! Sizi və Azərbaycanın bütün xristian icmasını Milad bayramı münasibətilə səmimi-qəlbədən təbrik edir, hər birinizə seadət və firavanlıq arzulayıram.

Tarixən dostluq və qardaşlıq mühitinin, yüksək birgəyaxşayış mədəniyyətinin hökm sürdüyü Azərbaycanda ayrı-ayrı xalqların və dini etiqadların nümayəndələri əsrlərlə sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Bu gün dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan və sivilizasiyalararası münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verən ölkəmizdə diləndən, dindən, milli mənsubiyyətdən asılı olmayaraq, hər kəs bərabər hüquq və azadlıqlara malikdir. Cəmiyyətimizdə yüz illər boyu təşəkkül tapmış mədəni müxtəlifliyin, yüksək humanizm prinsiplərinin, zəngin tolerantlıq ənənələrinin qorunub saxlanması və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın digər etnik-dini qrupları kimi xristian həmvətənlərimiz də öz adət-ənənələrini, dil və mədəniyyətini yaşadaraq ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, respublikamızda gedən böyük inkişaf və quruculuq prosesində vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər.

Əziz dostlar! Milad bayramı yeniliyin, paklığın, mərəhəmət və xeyirxahlıq duyğularının rəmzidir. Bu müqəddəs gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, sülhünüzə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 yanvar 2023-cü il

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri zati-aliləri cənab Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana

Hörmətli cənab Sədr!

Sudan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkədən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Sudan münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafeləri namına bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belo bir ələmətdir gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2022-ci il

Kuba Respublikasının Prezidenti zati-aliləri cənab Migel Dias-Kanel Bermudesə

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından öz səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan-Kuba əlaqələrinin genişlənməsi, ölkələrimiz arasında həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar, xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Yeni, 2023-cü il münasibətilə də Sizi ürəkədən təbrik edir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2022-ci il

S.İ.Məmmədovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli oğlu Məmmədov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 yanvar 2023-cü il

Ə.Ə.Məsimlinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Əhməd oğlu Məsimli "Şöhrət" ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 yanvar 2023-cü il

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin rifahının qorunması sahəsində tədbirlərin davam etdirilməsi məqsədilə **qərara alıram**:

1. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. 10 gün müddətində:

2.1.1. əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) məaaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 dekabr tarixli 3051 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1464) 1-ci hissəsi ləğv edilsin.

4. Bu Sərəncamın 1-ci və 3-cü hissələri 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 yanvar 2023-cü il

Azərbaycanın Baş nazirinin müavini Braziliya Prezidentinin andiçmə mərasimində iştirak edib

Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov Braziliyanın yeni seçilmiş Prezidenti Luiz İnasio Lula da Silvanın və yeni vitse-prezident Jeraldo Alkminin təntənəli andiçmə mərasimində iştirak etmək üçün 2022-ci il dekabrın 31-dən 2023-cü il yanvarın 3-dək Braziliyada rəsmi səfərdə olub.

Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, mərasimə çox sayda dövlət və hökumət başçıları, yüksəksoviyyəli nümayəndələr və digər rəsmi şəxslər qatılıblar.

Tədbirdə Əli Əhmədov Braziliyanın yeni Prezidentinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və təbriklərini çatdırıb, ölkəmizin Braziliya ilə münasibətləri daha da inkişaf etdirmək arzusunda olduğunu bildirib. Əvvəlki hakimiyyəti illərində və ondan sonra Azərbaycanın regional təhlükəsizlik və sabitliklə bağlı mövqeyini dəstəkləmiş Prezident Lulaya təşəkkür ifadə edilib, Braziliyanın bundan sonra da ölkəmizə siyasi dəstək verəcəyinə əminlik bildirilib.

Əli Əhmədov həmçinin Prezident Lulanın xarici siyasət və təhlükəsizlik üzrə müşaviri, keçmiş xarici işlər və müdafiə naziri Selso Amorimlə də görüşüb, onunla iki ölkə arasında münasibətlərin perspektivləri barədə müzakirələr aparıb.



Yanvarın 2-də Baş nazirinin müavini Əli Əhmədov Braziliyanın vitse-prezidenti Jeraldo Alkmin və xarici işlər nazirinin birinci müavini xanım Mariya Laura Roşa ilə görüş keçirib.

Görüşdə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın perspektivləri müzakirə olunub. Əli Əhmədov Azərbaycanın regionda lider dövlət olduğunu və ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirib. Qeyd edilib ki, Azərbaycan rəs-

miləri Braziliya ilə yeni siyasi və iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etməyə hazırdır və bunun qarşılıqlı fayda gətirəcəyinə inanırlar.

Həmçinin diqqətə çatdırılıb ki, bu il Braziliya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 ildən çoxü qeyd ediləcək. Bu münasibətlə ölkələrimizdə bir sıra tədbirlərin keçirilməsi, yüksəksoviyyəli dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili gözlənilir.

İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 15-21.1-1-ci maddəsinə uyğun olaraq **qərara alıram**:

1. İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin gəlirləri 2 393 243 970,0 manat, xərcləri 2 393 243 970,0 manat məbləğində təsdiq edilsin.

2. Müəyyən edilsin ki, 2023-cü ildə icbari tibbi sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşsın:

Sıra №-si	Gəlirlərin mənbələri	Məbləğ (manatla)
2.1.	Dövlət büdcəsindən ayrılmalar	1 263 820 170,0
2.1.1.	Əhəlinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması	1 134 108 420,0
2.1.2.	Səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə ayrılan vəsait	129 711 750,0
2.2.	İşəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları	764 665 340,0
2.2.1.	Büdcədən maliyyələşən təşkilatlar üzrə	276 153 340,0
1.	İşəgötürən	138 076 670,0
1.1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	6 900 000,0
2.	İşçi	138 076 670,0
2.1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	6 900 000,0
2.2.2.	Neft-qaz sahəsində fəaliyyəti olan və ya qeyri-büdcə dövlət sektoruna aid edilən sahələr üzrə	190 792 000,0
1.	İşəgötürən	95 396 000,0
1.1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	1 450 000,0
2.	İşçi	95 396 000,0
2.1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	1 450 000,0
2.2.3.	Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə	297 720 000,0
1.	İşəgötürən	148 860 000,0
1.1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	1 050 000,0
2.	İşçi	148 860 000,0
2.1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	1 050 000,0
2.3.	Fiziki şəxslərdən sığorta haqları üzrə daxilolmalar	12 600 000,0
2.3.1.	Vergi uçotuna alınmış fiziki şəxslərdən (fərdi sahibkarlardan, xüsusi notariuslardan, vəkillər kollegiyasının üzvlərindən)	12 100 000,0
1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	700 000,0
2.3.2.	Mülki hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərdən	500 000,0
1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	10 000,0
2.4.	Avtomobil benzininin, dizel yanacağı, maye qazın Azərbaycan Respublikasının ərazisinə idxalı və daxili istehlakı, alkoqollu içkilərə və tütün məhsullarına tətbiq olunan aksizlər üzrə daxilolmalar	122 334 660,0
2.4.1.	Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlakla yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağı, maye qazın hər litrinə görə daxilolma	92 226 240,0
2.4.2.	Araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsi üzrə daxilolma	4 191 200,0
1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	35 000,0
2.4.3.	Pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsi üzrə daxilolma	2 886 600,0
1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	35 000,0
2.4.4.	Siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsi üzrə daxilolma	22 747 500,0
1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	350 000,0
2.4.5.	Energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsi üzrə daxilolma	283 120,0
2.5.	Digər daxilolmalar	13 900 000,0
2.5.1.	İcbari tibbi sığorta üzrə sərbəst vəsaitin idarə olunması üzrə gəlirlər	12 500 000,0
2.5.2.	"Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən, maliyyə sanksiyalarından və hesablanmış faizlərdən daxilolmalar	1 400 000,0
2.6.	Əvvəlki illərdə icbari tibbi sığorta fondunun istifadə olunmuş vəsaitindən cari ilin xərclərinə yönəldilən məbləğ	215 923 800,0

3. Müəyyən edilsin ki, icbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilsin:

Sıra №-si	Xərclərin istiqamətləri	Məbləğ (manatla)
3.1.	"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs üzrə xərclər	2 241 239 633,0
3.1.1.	"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin Aparatının (filial, idarə) saxlanma xərcləri	31 500 000,0
3.1.2.	"Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin xərcləri	71 439 630,0
1.	Dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün adambaşına ayrılmış vəsait	51 509 630,0
2.	İşəgötürən və işçi tərəfindən ödənilən sığorta haqları, digər sığorta haqları, habelə digər maliyyə mənbələrindən daxilolmalar hesabına ayrılmış vəsait (Naxçıvan Muxtar Respublikası üzrə daxilolmalar hesabına)	19 930 000,0
3.1.3.	"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin saxlanma xərcləri	30 000 000,0

o cümlədən:		
1.	Aparatın saxlanma xərcləri	25 500 000,0
2.	"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsin saxlanma xərcləri	4 500 000,0
3.1.4.	İcbari tibbi sığorta ödənişləri və dotasiya məbləği, cəmi	1 803 778 570,0
o cümlədən:		
1.	"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər	1 653 778 570,0
o cümlədən:		
1.1.	Dərman, sarğı ləvazimatının və materiallarının alınması xərcləri	128 000 000,0
2.	"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyində olmayan tibb müəssisələrindən tibbi xidmətlərin alışı üzrə sığorta ödənişləri	150 000 000,0
3.1.5.	Səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə ayrılan vəsait	129 711 750,0
3.1.6.	"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin maddi-texniki bazasının, kadr təminatının və digər xərclərin maliyyələşdirilməsi	174 809 683,0
1.	Azad olunmuş ərazilərdə mobil hospitalların tikintisi, quraşdırılması və zəruri avadanlıqla təchizatı	3 000 000,0
2.	Azad olunmuş ərazilərdə mobil hospitalların saxlanma xərcləri	4 000 000,0
3.	Tibb müəssisələrində daşınmaz əmlakın əsaslı təmiri, kənd yerlərində modul tipli tibb məntəqələrinin tikintisi və quraşdırılması	50 000 000,0
4.	Tibb müəssisələri üçün zəruri tibbi avadanlıq və inventarın alınması	40 000 000,0
5.	"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin inzibati binası üçün inventar və avadanlıq alınması	500 000,0
6.	Xidməti və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınması	18 000 000,0
7.	Tibb müəssisələrində kadr potensialının gücləndirilməsi ilə bağlı xərclər	10 000 000,0
8.	İcbari tibbi sığorta sistemi üçün İT infrastrukturunun qurulması ilə bağlı xərclər	9 309 683,0
o cümlədən:		
8.1.	"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin məlumat mərkəzlərində informasiya təhlükəsizliyinin qorunması və elektron sistemlərin davamlı fəaliyyətinin təmin edilməsi (qeyri-maddi aktivlərin və avadanlıq alınması, quraşdırılması, saxlanması, proqram təminatı, texniki dəstək və lisenziyalar) xərcləri	6 309 683,0
8.2.	Digər	3 000 000,0
9.	Sair xərclər	40 000 000,0
3.2.	Sığorta ehtiyatları	81 904 337,0
3.3.	Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərcləri	70 000 000,0
3.4.	Bank xərcləri	100 000,0

4. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin xərclər smetasında nəzərdə tutulmuş məbləğə "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin (bundan sonra - Agentlik) həmin qurumlara ödəyili sığorta ödənişlərinin məbləği arasında kəsir yarandıq halda, həmin kəsir aylıq əsaslarla icbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin 3.1.4-cü yarımbəndinin 1-ci abzasında nəzərdə tutulan vəsait hesabına maliyyələşdirilir. Agentlik tərəfindən tibb müəssisələrinin smetaları əsasında ödənilən vəsaitin xərclənməmiş hissəsi büdcə ilinin sonundakı Agentliyə geri qaytarılır.

5. Naxçıvan Muxtar Respublikası üzrə:
5.1. icbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin 3.1.2-ci yarımbəndinin 1-ci abzasında Naxçıvan Muxtar Respublikası üzrə nəzərdə tutulmuş vəsaiti Agentlik hər ay üçün bərabər hissələrlə növbəti ayın 10-dan gec olmayaraq "Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsə ödəyir;

5.2. icbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin 3.1.2-ci yarımbəndinin 2-ci abzasında Naxçıvan Muxtar Respublikası üzrə nəzərdə tutulmuş vəsaiti Naxçıvan Muxtar Respublikasının ərazisində icbari tibbi sığorta haqlarının ("Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 15-10.1.1-ci maddəsində nəzərdə tutulmuş vəsait istisna olmaqla) yığımını həyata keçirən solahiyyətli orqanlar "Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsə ödəyir.

6. İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin 3.1.6-cı yarımbəndinin 9-cu abzasında "Sair xərclər" üzrə nəzərdə tutulmuş vəsaitdən Agentliyin İdarə Heyətinin qərarı əsasında icbari tibbi sığortanın tətbiqi məqsədilə digər tədbirlərin maliyyələşdirilməsi üçün istifadə olunur.

7. İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin 3.3-cü bəndində "Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərcləri" üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsünü Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Agentlik həyata keçirir.

8. Bu Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2022-ci il

Leyla Əliyeva Yeni il münasibətilə instaqram səhifəsində paylaşım edib



Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yeni il münasibətilə instaqram səhifəsində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva paylaşımında qeyd edib: "Yeni iliniz mübarək! Allah hamınıza cansağlığı, xoşbəxtlik və bol-bol sevgi qismət etsin! Arzu edirəm ki, birlikdə çoxlu xeyirxah işlər görək və bu dünyanı nurlandıraq! Sevginizə və dəstəyinizə görə minnətdaram! Sizi çox sevirəm!"

Leyla Əliyeva paytaxt sakinləri ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva paytaxt sakinləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Leyla Əliyeva instaqram səhifəsində paylaşım edib.



Prezidentin göstərişi ilə bölgələrdə vətəndaşların qəbulu keçirilir

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fəvqəladə hallar naziri Komaləddin Heydərov yanvarın 5-də İsmayilli şəhərindəki

Heydər Əliyev Mərkəzinin binasında İsmayilli və Ağsu rayonlarının sakinlərinin qəbulunu keçirib.

Fəvqəladə hallar naziri tərəfindən qəbul edilən İsmayilli və Ağsu rayonlarının sakinlərinin müraciətlərinin əksəriyyəti yerində həllini ta-

pıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyətli strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fəvqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq

baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.

QLOBAL LİDERLİK ÖRNƏYİ

"İlham Əliyev həm biliyinə, həm iş təcrübəsinə, həm ağına, həm də insani keyfiyyətlərinə görə Azərbaycanın siyasi səhnəsində görkəmli bir adamdır"

Heydər ƏLİYEV

Ərazi bütövlüyünün bərpası dünyanın Azərbaycana münasibətini bütövlükdə dəyişdi!

44 günlük Zəfər müharibəsində qazanılan möhtəşəm qələbə dünyanın Azərbaycan xalqına da verdiyi dəyərini yenilədi!

Azərbaycanın apardığı XXI əsrin ən yeni müharibəsi, həmin müharibədə tətbiq edilən müasir strategiya və taktika, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər üç cəbhədə - hərbi meydanında, diplomatiya və informasiya müharibəsində qazandığı möhtəşəm qələbə bütün dünyanın İlham Əliyevə də baxışını və ona olan münasibətini yeni səviyyəyə qaldırdı!

Əslində, bütün bunlar mövcud reallığın və onların bir qədər gecikmiş şəkildə olsa da, yenidən, obyektiv şəkildə dərk və qiymətləndirilməsi sayılır! Həm də sonsuz qürur və fəxrət doğurur!

◆ ◆ ◆

Cənab İlham Əliyev iyirmi il öncə prezidentliyə namizədliyini irəli sürəndə Azərbaycan xalqı onu yalnız üç sahədə sınaqdan uğurla çıxmış siya-sətçi kimi tanıyırdı:

* "Əsrin müqaviləsi" neft kontraktının imzalanması ilə başa çatan gərgin, uzunsürən və məsuliyyətli "neft danışıqları"ndakı özəvsiz xidmətinin;

* Milli Olimpiya Komitəsinə rəhbərliyi dövründə ölkədə idmanın dirçəldilməsi və inkişafı sahəsində qazandığı mühüm nailiyyətlərinin şahidi olmuşdu;

* Milli Məclisin deputatı kimi seçicilərinin təminatında geniş əhali təbəqəsinin sosial-iqtisadi problemlərinin həllində ciddi dönüş yaratması, əsl mil-lət vəkili statusunu qazanması.

Cənab İlham Əliyevin bu məsuliyyətli vəzifəyə ali təqdimatını isə Ulu Öndər Heydər Əliyev verdi:

"O, yüksək intellektli, pragmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və şəxsiyyətə bənzər bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axı-raqa çatdıracağım tələblərinizi, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdırıla bilər. Mən ona özüm qədər inanıram və gələcəyə böyük ümidlər bəsləyirəm".

Artıq zaman, dövrün çətin sınaqları hər şeyi öz yerinə qoyub!

Adam hətta özünü "Əgər İlham Əliyev Azərbaycan Prezidenti seçilməsəydi və ötan illər ərzində dövlət rəhbərlik etməsəydi, onda ölkənin və xalqın vəziyyəti necə olardı?" sualını verməkdən də ehtiyat edirdi!

Döğrudən də, necə olardı?

* Tarixinin ən qüdrətli Azərbaycanı yaranardımı?

* Azərbaycan müstəqil, yalnız milli və dövləti maraqlara xidmət edən siyasət yeridə bildirdimi?

* Azərbaycan mühüm neqliyyat dəhlizlərinin keç-diyi ölkəyə, logistika mərkəzinə çevrildirdimi?

* Avropanın enerji ilə təchizatının müəyyən qisim ağırlığını öz üzərinə götürə bildirdimi?

* İşğal altındakı torpaqlar azad edilərək orazi bütövlüyümüzü bərpa edə bildirdimi?

Bu qəbildən olan sualların sayını istənilən qə-dər artırmaq da olar!

Həqiqət isə birdir!

Bu gün heç kəsə zərər qədər də şübhə yox-dur ki, bütün bu və digər məsələləri yalnız və yalnız cənab İlham Əliyev həll edə bildirdi!

Həm də bu qədər uğurla!

◆ ◆ ◆

Gölin digər bir sualı da cavablandırmağa çalışsaq:

Cənab İlham Əliyev ölkə daxilində daha çox iş görür, yoxsa Azərbaycanın beynəlxalq əlaqələri və əməkdaşlığının inkişaf etdirilməsi sahəsində?

Bu da asan olmayan sualdır!

Cavabın çətinliyi isə ondadır ki, Azərbaycan hər iki sahədə çox mühüm işlər görüb və görür, hər iki sahədə möhtəşəm uğurlara imza atıb və atır!

Cənab İlham Əliyevin öz təbiri ilə desək, "Məqsəd xalqımızı xoşbəxt etmək, Azərbaycan üçün doğru olanı etməkdir!"

◆ ◆ ◆

Höyatda hər şeyin zamana ehtiyacı var!

Zaman təkcə ömür deyil!

Zaman həm də görülməyən işlərin, reallaşdırıla-caq layihələrin gerçəkləşdirilməsi üçün tələb olu-nan vaxtdır, müddətdir!

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbay-canla bağlı mühüm planları, görəcəkləri işləri vədi!

Təəssüf ki, ömür vəfa etmədi...

Ulu Öndərimizin müdrikiyi və uzaqgörənli-yi həm də onda idi ki, vaxtında onu ləyaqətlə əvəz edəəcək siyasi varisi yetişdirmiş, Azərbaycanın güclü və etibarlı əlverişli tapşırılması qayğı-sına da qalmışdı.

Ümummilli Liderimiz hansı yarımqiç işləri nə-zərdə tuturdu?



◆ ◆ ◆

20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanmışdı.

Lakin ilkin neftdən qazanılan vəsait çəkilən xərclərin bağlanmasına yönəldildiyindən büdcəyə kifayət qədər neft pulları daxil olmurdu. Odur ki, nəzərdə tutulan bir çox vacib işləri dərhal görmək mümkün deyildi.

BELƏ Kİ:

* Hələ də ölkədə işsizlik və yoxsulluq faizi yüksək idi;

* Çadır şəhərciklərində və ictimai binalarda yaşayan məcburi köçkünlərin vəziyyəti ürəkəcan deyildi və dövlət onlara kifayət qədər qayğı gös-tərə bilmirdi;

* Regionlarda insanlar çətinlik çəkir, kəndlər boşaldı;

* Ordu quruculuğuna başlanılsa da, ordunun müasir silah-sursatla təchizi və hərbi hissələrdəki şərait lazımi səviyyədə deyildi;

* Bakı-Tbilisi-Ceyhan neft kəməri işə salınsa da, maliyyə problemləri sarıdan (o dövrdə beynəlxalq banklar Azərbaycana həvəslə kredit ayırmırdılar) Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars trans-millilayihələrinin gerçəkləşdirilməsi ləngiyirdi;

* Beynəlxalq qurum və təşkilatlarda Azərbaycanın haqq işinin müdafiəsinin gücləndirilməsinə ehtiyac duyulurdu;

* İşğal altındakı torpaqların azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası milli, tarixi və müqəddəs vəziyyət kimi qarşıda dururdu və s.

Ulu Öndər Heydər Əliyev yarımçıq qalan iş-lərin başa çatdırılmasını çətinliyini və mürək-kəbliyini gözəl bildirdi.

Həm də əmin idi ki, həmin müşkül məsələ-lərin öhdəsindən yalnız İlham Əliyev gələ bilər!

Dövlətin ən ağır və məsuliyyətli dövrlərinin bi-rində hakimiyyət sükani arxasına keçən cənab İlham Əliyev görülməyən işlərin miqyası və nəhəng-liyini, zamanın darlığını yaxşı anlayırdı.

Həm də Ümummilli Liderimizin və xalqın ona olan inam və etibarını doğrultmaqdan qeyri yol ol-madığını da gözəl bildirdi.

Bu, İlham Əliyev üçün tarixi imtahan idi!

Bu, dövlət başçısı seçilən İlham Əliyev üçün əsl sınaq idi!

Ela bir imtahan və sınaq ki özünü həm ölkə da-xilində görülməyən işlər, həm də beynəlxalq aləmdəki fəaliyyəti ilə doğrultmalı idi!

Xoşbəxtlikdən doğruldu da!

◆ ◆ ◆

Artıq cənab İlham Əliyevin Azərbaycan Prezi-denti kimi fəaliyyətə başlamasından iyirmi ilodək müddət keçir.

Geriyə boylandırdığımız işlərin həcmi və möhtəşəmliyi qürur və iftixar hissi doğurur.

Prezident İlham Əliyevin Azərbaycana rəh-bərliyi dövründə Azərbaycanın başdan-başaya də-yişi, yeniləndi, müasirləşdi:

* Tarixinin ən qüdrətli, müstəqil daxili və xar-ci siyasətini yürüdən yeni Azərbaycan yarandı;

* Azərbaycanın enerji təhlükəsizliyi təmin olundu, ən ucqar yaşayış məntəqələri belə fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olundu;

* Regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı təsdiq edilərək uğurla həya-ta keçirildi;

* Neqliyyat təhlükəsizliyi təmin edildi, yol in-frastrukturunu tam yeniləndi, kəndarası yollar belə asfaltlandı;

* Qaçqın və məcburi köçkünlər müasir tipli ev-lərə və çoxmərtəbəli binalardan ibarət şəhərciklə-rə köçürülərək yaşayış şəraitlərini əsaslı şəkildə yaxşılaşdırdılar;

* Yoxsulluq və işsizlik minimum səviyyəyə endirildi;

* Bütövlükdə Prezident İlham Əliyevin müəlli-fi olduğu inkişafın Azərbaycan Modeli yaradaraq müstəqil dövlətimizin sürətli, ardıcıl və davamlı inkişafı təmin edildi!

Beləliklə, Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətinə, söz sahibinə, dövlət başçısı İlham Əliyev isə dünyanın sayılıb-sevilən lider-lərindən birinə, ən nüfuzlu beynəlxalq tədbirlə-rin arzuolunan dəvətəsinə, sayılıb-sevilən iş-tirəcisinə çevrildi!

◆ ◆ ◆

Ulu Öndər Heydər Əliyev cənab İlham Əliyevi həm də "müasir dünya siyasətini dərin bilicisi" də adlandırmışdı.

İlham Əliyev beynəlxalq aləmdəki ardıcıl, sə-mərəli və uzaqgörən fəaliyyəti ilə Ümummilli Lide-rimizin bu fikrini də ləyaqətlə doğrultdu.

Cənab İlham Əliyev dünya siyasətinə öz xa-rakteri, daim dəyişməz olan prinsipləri ilə qatıldı!

Bu sayaq da qəbul edildi, tanındı, sevildi, məş-hurlaşdı və Azərbaycana çoxsaylı dostlar qazandırdı!

İlham Əliyev beynəlxalq aləmdə Azərbaycan-ın yeni imicini formalaşdırdı:

* demokratik;

* güclü;

* müasir;

* multikultural dəyərlərə sahib;

* idmansevər;

* etibarlı tərəfdaş;

* qorxmaz, döyüşkən və itirilmiş torpaqlarına sahib çıxan.

◆ ◆ ◆

Azərbaycan Prezidenti İlham Əliyev qarşısına qoyduğu bütün hədəflərə sarsılmaz iradəsi, polad əzmi, qətiyyəti və dəyişməz prinsipləri ilə çatdı!

Heç zaman, heç bir halda Azərbaycanın mi-li və dövlət maraqları ilə bağlı məsələlərdə kim-səyə güzəştə getmədi!

İlham Əliyevin fəaliyyət prinsiplərinə qısa şə-kildə nəzarət salaq:

* Sözlə əməlin vəhdəti, dediyini etmək;

* Atılan hər addımda dövlət maraqlarını, milli mənafeyi rəhbər tutmaq;

* Beynəlxalq hüquqa və ədalətə sadıqlıq;

* Əlaqə və əməkdaşlıq zamanı tərəfdaş dövlət-lərin də maraqlarını nəzərə almaq;

* Çətinliyə düşən dost dövlətlərə, dövlət başçı-larına arxa durmağı, mürd-mərdənə kömək göstər-məyi bacarmaq;

* Prinsipiəl məsələlərdə möhkəm iradə və qə-tiyyət, dönməzlik göstərmək, hadisələrin üstünə getmək;

* Çəşanların, yalan danışanların, cızıqından çı-xanların cavabını kəskin şəkildə vermək, bunun üçün münasib zaman və məkan seçməyi bacarmaq;

* Yeni nə vaxt və necə etməyi səhsiz, dəqiq-liklə müəyyənəndirmək.

◆ ◆ ◆

Prezident İlham Əliyevi dünyada məşhurlaşdı-ran və türk dövlətlərinin sevimləsinə çevirən başlı-

ca amillərdən biri onun beş əsrdə ilk dəfə itirilmiş Azərbaycan torpaqlarını döyüşərək geri qaytarma-sı, ikislik "Qarabağ problemi"ni çözməsi oldu!

44 günlük Zəfər müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistan ordusunu məhv et-di, düşməni qarşısında diz çökürdü, "dəmir yumruğu" ilə başını əzərək kapitulyasiya aktını imzaladırdı.

İlham Əliyev Vətən müharibəsinə mükəmməl hazırlıq gördü, Azərbaycan Ordusunu ən müasir sil-lahlarla, ən yeni strategiya və taktika ilə təmin etdi! XXI əsrin ən yeni müharibəsini apardı, dünyaya yeni müharibə modeli təqdim etdi və bu gün də dünyanın ən güclü dövlətləri belə onun tətbiq et-di-yi strategiya və taktikani öyrənərək öz ordularında tətbiqi üçün islahat və dəyişikliklər aparırlar.

İlham Əliyev özü bu müharibədə üç cəbhədə çalışdı: həm hərbi meydanında, həm diplomatiya sahəsində, həm də informasiya savaşında!

Bütün bu uğurların kökündə xalq-iqtidar birliyi dayanır.

İlham Əliyev hərbi əməliyyatlardan öncə milli birliyə nail oldu, yeni vətənpərvər gənclər nosli ye-tişdirdi, onların iştirakı ilə möhtəşəm ordu yaratdı.

İlham Əliyev uzaqgörənliyinin bir sıra vacib cəhətləri vardır:

* Fəhmi, uzaqgörənliyi və təcrübəsi sayəsində dünyada baş verə biləcək hadisələri qabaqcadan görə bilir;

* Mühüm dəyişiklikləri qabaqlayaraq zəruri addımlar atır;

* Düşmənin planlarını puça çıxarmaq üçün də-qi-q və hesablanmış gedişlər edir;

* Diplomatiya ilə gücün tətbiqinin sərhədlərini hamıdan öncə və dəqiq müəyyən edir;

* Heç zaman tələsmir, ölverliyi və gərəklili mə-qamı isə əldən vermir;

* Bütün gedişlərdə beynəlxalq hüquqa və konvensiyalara, imzalanmış sənədlərə istinad edir;

* Hər hansı addımı atmadan öncə beynəlxalq ictimai rəyin hazırlanmasına və formalaşdırılma-sına xüsusi diqqət yetirir;

* Polemikada opponentinin tutarlı faktları və də-mir məntiqə mat vəziyyətinə salır;

* Düşməni vaxtında zərərsizləşdirməyin və təc-rid etməyin usul və vasitələrini mükəmməl bilir;

* Hadisələrin axarı ilə getmir, əksinə, hadisə-ləri istədiyi məcraya yönlədir;

* Başladığı işi hüquqi və diplomatik cəhətdən əsaslandırır, istədiyi sonluqla başa çatdırır!

◆ ◆ ◆

İlham Əliyevi dünyada məşhurlaşdıran və sev-dirən nədir?

Bu suala qismən cavab vermişik.

İndi isə Azərbaycan Prezidentinin beynəlxalq sahədəki fəaliyyətinin bəzi məqamlarına yığcam nəzər salaq:

Cənab İlham Əliyev beynəlxalq aləmdə və dip-lomatiyada ilk dəfə neft danışıqlarında tanındı və müsəbt imic qazandı.

Azərbaycan Respublikası Milli Məclisinin Av-ropa Şurasındakı nümayəndə heyətinə uğurlu rəh-bərliyi onun nüfuzunu keyli artırdı.

İlham Əliyevin Milli Olimpiya Komitəsinə pre-zidentliyi dövründə Azərbaycanda idmanın yüksə-lişinə nail olması, I Avropa Oyunlarını, habelə IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirməsi ölkəmizin dünyada idman dövləti kimi tanınması ilə yanaşı, islam dövlətləri arasında bir-liyin güclənməsinə də müsəbt təsir göstərdi.

Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, cənab İlham Əliyevin bu qurumun iclaslarına rəh-bərlik etməsi, burada bir sıra dəyərli təklif və tə-şəbbüslər irəli sürməsi diqqətçəkan və yaddaqalan məqamlardan oldu.

Ölkəmizin bir sıra beynəlxalq forumların tə-şəbbüscüsü olması və onlara evsahibliyi etməsi, cənab İlham Əliyevin həmin forumlarda, habelə Davos İqtisadi Forumunda, İslam Əməkdaş-lıq Təşkilatının toplantılarında maraqlı, mən-tiqli və ağıllı çıxışlar etməsi ona olan diqqət və hörməti daim artırmışdır.

Cənab İlham Əliyevin Qoşulmama Hərəkə-tinə uğurlu rəhbərliyi onun beynəlxalq fəali-yətinin ən parlaq səhifəsinə çevrildi.

Qurumun rəhbəri kimi İlham Əliyevin inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun addım-lar atması, COVID-19 pandemiyası zamanı onların vaksinlərlə təminatına xüsusi diqqət yetirməsi, bu sahədə ədalətsizliklərə qarşı etiraz səsinə ucaltma-sı, habelə yardım göstərilməsini təşkil etməsi bö-yük rəğbətə qarşılandı. Nəticədə Azərbaycanın bu quruma rəhbərliyi müddəti artırıldı.

Türkiyə-Azərbaycan qarşılıqlı, İlham Ə-li-yevin və Rəcəb Tayyib Ərdəğanın şəxsi dostlu-ğu və birgə əməkdaşlığı türk dövlətlərinin bir-ləşməsinə böyük töhfələr verir.

Təşəbbüscüsü və yaradıcısı Azərbaycan olan bir-liyin Türk Dövlətləri Təşkilatına çevrilməsi üz-v dövlətlərinin birliyinə möhkəmlənməsinə və indiki mü-rəkkəb şəraitdə güclərini birləşdirməklə əlbir əmək-daşlıqdan daha çox faydalanmalarına şərait yaradır.

Ən fərəhli cəhətlərdən biri budur ki, İlham Əliyev xarici siyasi fəaliyyətində daim birləş-di-rici rol oynayır, mövcud imkanlardan hamının birgə bəhrələnməsinə şərait yaradır.

Həm də dost dövlətlər arasındakı anlaşılma-zlıqları aradan qaldırmağı, bir-birinə gərəklilən dövlətlər arasında sülh yaratmağı ustalıqla bacarır.

Sanki cənab İlham Əliyev dünyada qaz böh-ranı yaranacağını irəlicədən bildirdi!

"Cənub qaz dəhlizi", TAP və TANAP layihə-lərinin icrası vaxtında başa çatdı.

Bu gün Azərbaycan Avropamı təbii qazla təmin edən ən etibarlı tərəfdaşdır!

Bu gün Avropa Azərbaycan qazına ciddi ehti-yac duyur!

Bu gün Azərbaycan Avropadakı dostlarının da-dına çataraq onlara lazımi köməyi göstərir.

Belə bir məqamda bu, xüsusilə vacib idi və İlham Əliyev uzaqgörənliyi Azərbaycanın həm si-yasi, həm iqtisadi, həm də nüfuz baxımından yük-səlişinə kömək etdi.

◆ ◆ ◆

Azərbaycan Prezidentinin İtaliya və Serbi-yaya uğurlu səfərləri, onun Qazaxıstanda, Öz-bəkistanda, Qırğızıstanda böyük hörmət və mə-həbbətlə qarşılanması hər birimizin qəlbini sonsuz iftixar və sevinclə doldurur.

Tək Azərbaycan xalqı deyil, bütün türk dün-yası cənab İlham Əliyevlə fəxr edir, onu sevir, ona arxalanır.

Vaxtilə Ulu Öndərimizin cənab İlham Ə-li-yev haqqında söylədiyi yüksək fikirlər bu gün Avropada da öz təsdiqini tapır.

Bu mənada Azərbaycan Prezidentinin 23 no-yabr 2022-ci ildə Serbiyaya səfəri və həmin səfər zamanı Prezidentimizin yüksək səviyyədə qarşı-lanması ilə bağlı bir neçə məqama diqqət çəkmək istərdik.

Bəli, artıq Avropada Avropa liderləri İlham Əliyev haqqında ən yüksək fikirlər səsləndirir, onun fəaliyyətinə ən yüksək dəyər verirlər.

Serbiya Prezidenti Aleksandar Vuçiqin Av-ropada İlham Əliyev haqqında söylədiyi fikrə bir daha nəzər salaq:

"İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Avropada necə dəyişikliklər baş verməsi inanılmazdır. Adətən onlar onun üçün vaxt tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona ayırırlar, çünki onların Azərbaycan qazına və Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir. Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür".

"Prezident İlham Əliyevi sevirlər və sevdikləri-nə görə ona zəng vururlar. Onlar ondan hər şeyi xahiş edirlər. Mən, həqiqətən, şadam ki, mənim bö-yük dostum və Serbiyanın böyük dostu necə uğur qazanıb və dəyişməyib, o, hər zaman öz ölkəsinin təhlükəsizliyini təmin edib, ona hörmət edilməsinə nail olub, öz ölkəsinin qayğısına qalır və öz ölkə-sinin maraqlarını müdafiə edir. Qoy başqaları di-şünstün ki, onlar dəyişiblər ya yox, yanaşma və prinsiplərini dəyişiblər ya yox".

◆ ◆ ◆

Əslində, Avropa bu gün Ulu Öndər Heydər Əliyevin iyirmi il əvvəl söylədiyi fikirləri təsdiq edir!

Düzgün daxili siyasətin uğurudur ki, bu gün Azərbaycan qüdrətli dövlətə çevrilib, milli birlik bər-qərar olunub, ən ağırlıq problem - işğaldakı torpaq-lar azad olunub və Qarabağın, Şərqi Zəngəzurun bərpası və dirçəldilməsi prosesi sürətlə davam edir.

Xarici siyasətin uğurudur ki, Azərbaycanın çox-saylı dostları var, haqq işimiz dünyada müdafiə olunur, Avropa bizim qazımıza və dostluğumuza ciddi ehtiyac duyur!

Bütün bunları edən isə türk dünyasının fəx-ri sayılan cənab İlham Əliyevdir!

Bəxtiyar SADIQOV



İlham Əliyevdən növbəti diplomatik dərslər

Fransanın BMT TŞ-də rüsvayçı məğlubiyyəti Azərbaycan Prezidentinin hansı qətiyyətə və liderlik keyfiyyətlərinə malik olduğunu nümayiş etdirdi

Əvvəlki 1-ci səh.

Oktyabrın 20-21-də keçirilən müzakirələrdən dərhal sonra Fransa BMT TŞ-nin daimi üzvü və hazırda TŞ-nin sədri kimi (daimi və qeyri-daimi üzvlərin hərəsi bir ay sədr olur) Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlamışdı. Prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və Emmanuel Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparır. Fransa düşündürdü ki, bu bəyanatı qəbul etdirəcək və daha sonra növbəti addım kimi onu qətnəməyə çevirəcək. Bu günlərdə Ermənistanın "dahi" diplomati və "çəkisti" Armen Qriqoryan da TŞ-də qətnəmə qəbul edilməsini Ermənistanın məqsədlərindən biri kimi müəyyən etmişdi.

Fransız-erməni cütlüyünün bu addımları Rusiyaya xəyanət, ABŞ-ni dəstəyi ilə sülh müqaviləsi üzrə aparılan danışıqlara hörmətsizlik və bütövlükdə beynəlxalq iticimaiyyəti aldatmaq cəhdi idi. Amma, sözün əsl mənasında, Fransa üçün bu proses böyük rüsvayçılıq oldu. BMT TŞ-nin daimi üzvü və hazırda TŞ-nin sədri Fransa bütün resurslarını işə salsa da, bir bəyanatı qəbul etdirə bilmədi.

Əvvəla, bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərcədə dəyişdirildi. Ermənipərəst tərzdə təşkil olunmuş bəyanatdan "Dağlıq Qarabağ" ifadəsi çıxarıldı, "humanitar yardım olarsa, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər" və "Azərbaycanın ərazi bütövlüyünə dəstək" kimi ifadələr daxil edildi. Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı məhz onun öz meydanında rüsvayçılıqla başbaşa qoydu. Fransanın hazırladığı 6-cı və ya 7-ci mətn BMT TŞ qaydalarına uyğun olaraq sükut prosedurlarına yenidən qoyuldu. Bu o deməkdir ki, sonad hazırlanır və konkret saata qədər vaxt müəyyən edilir. İrad və ya təklif yoxdursa, qəbul edilmiş hesab olunur. Beləliklə, bu sonad dərcəyə təqdim edildi.

Beynəlxalq iticimaiyyət, BMT TŞ-nin daimi və qeyri-daimi üzvləri Fransanın ne-

çə ədalətsiz, qərəzli və riyakar olduğunu gümrüdürlər və bunu açıq etiraf etdilər.

Bu kimi iyran fondlrlər geosiyasi oyunlar naminə Qafqaza soxulmağa çalışan Fransa başa düşür ki, əksinə, hər belə addımı ilə regiondan daha da təcrid olunur, Azərbaycan xalqı qarşısında pis və güllünc vəziyyətə düşür. Azərbaycanın gücünün və Fransanın öz meydanında onu məğlub etməsinin sirri sözsüz ki, Prezident İlham Əliyevdir. Məhz qətiyyətli, uzaqgörən lider, mahir siyasətçi kimi Prezident İlham Əliyevin şəxsi nüfuzu, onun diplomatiyası sayəsində Azərbaycanın dünyada qazandığı dost ölkələr Fransanın bu cəhdlərini sıfırladı.

Beləliklə, Fransa rəsmən məktubla müraciət edərək prosesi dayandırmaq istəyir, amma məcburiyyətdə qaldı. Bu, Prezident İlham Əliyevin növbəti qələbəsi və Azərbaycan xalqına hədiyyəsidir desək yanılmır. Onu da qeyd edək ki, Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış ediblər və haqq-ədalətli dəstəklədiklərinə görə, bu ölkələrə xüsusi minnətdarlıq düşür. Azərbaycan dostları ilə birgə bu parlaq qələbəni qeyd edərək Fransa Prezident Administrasiyasının xarici siyasət/diplomatiya şöbəsi isterika halındadır. Hətta Fransanın BMT yanında daimi nümayəndəsinin və onun müavininin bu rüsvayçılığa görə çağırılma məsələsi var. Argentinadan fərqli olaraq, Azərbaycan Fransanı neytral meydana deyil, məhz öz meydanında məğlub etdi. Fransa diplomatiyası indi əz qala matəm içərisindədir.

Prezident İlham Əliyev bu il doğum günündə Qərbi Azərbaycan ləması ilə görüşdə belə bir ifadə işlətməmişdi: "Hətta sənədən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumağın, xüsusilə doğma torpağını qorumağın" - bu parlaq qələbə bir daha Prezident İlham Əliyevin hansı qətiyyətə və liderlik keyfiyyətlərinə malik olduğunu növbəti dəfə əyani nümayiş etdirdi.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Fransanın növbəti riyakar addımı nəticəsiz qaldı

Azərbaycana qarşı qərəzli, ədalətsiz yanaşma məğlubiyyətə düçar oldu

Fransanın hər fürsətdə ermənipərəst mövqeyinin, Azərbaycan qarşı əsassız riyakarlığının şahidi olur. Xüsusən 44 günlük müharibə vaxtı və ondan sonrakı dövrdə Fransa Ermənistanla birləşərək Azərbaycan əleyhinə qətnəmələr qəbul etməyə çalışdı. Xüsusən Qarabağla bağlı Fransanın daim Ermənistan tərəfdən çıxış etməsi açıq aydın göründü. Laçın yolunda ekofəallların, vətəndaş cəmiyyəti üzvlərinin dinc aksiyasına da başqa don geydirməyə çalışan Ermənistan Fransanı özünə yenə da-yaq seçdi. Dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını istədilər.

Otuz il ərzində BMT TŞ Ermənistanın Azərbaycan qarşı təcavüzünə bir dəfə də olsun toplantı keçirməməsinə baxmayaraq, ermənilərin müraciəti və Fransanın istəyi ilə iclas keçirdi. Müzakirələr nəticəsində Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlandı. Fransa istəyinə cavab bilmədi. Nəticədə qərəzli və ədalətsiz qətnəmə qəbul edilmədi. Fransa-Ermənistan cütlüyünün xəyalları bu dəfə də boşa getdi. Təbii ki, ermənilərin bu məğlubiyyətinin əsas səbəbi Azərbaycan, Prezident İlham Əliyevin apardığı uzaqgörən, düşünlü, doğru diplomatiyasıdır. Ölkəmizin apardığı uğurlu siyasət nəticəsində digər dövlətlər Azərbaycanın haqlı mövqeyini, beynəlxalq hüquqlara, normalara uyğun davrandığını görür və Azərbaycanı dəstəkləyirlər. Fransa Ermənistanı dəstək olmağa çalışarkən riyakar davranışa görə Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya kimi ölkələr tərəfindən tənqid olundu. Beləliklə, Fransa BMT TŞ-də rüsvayçı məğlubiyyətə uğradı, Azərbaycan isə yenə beynəlxalq siyasi arenada qələbəsinə qazandı.

Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentarası əlaqələr üzrə işçi qrupunun üzvü Sevil Mikayılova qəzetimizə açıqlamasında deyib ki, Fransanın hazırkı rəhbərliyi Azərbaycan qarşı qərəzli hücumlarını intensivləşdirərək ölkəmizə açıq diplomatik savaş açdı.

Fransanın bütün təşəbbüsləri masa üzərinə çıxar-çıxmaz iflasa uğrayır

Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentarası əlaqələr üzrə işçi qrupunun üzvü Sevil Mikayılova qəzetimizə açıqlamasında deyib ki, Fransanın hazırkı rəhbərliyi Azərbaycan qarşı qərəzli hücumlarını intensivləşdirərək ölkəmizə açıq diplomatik savaş açdı.

nin üzünə çırpıldı, beynəlxalq təşkilat tərəfindən bu cəfəng sənəd rədd edildi.

S.Mikayılova əlavə edib ki, Fransa bu bəyanatı qəbul etdirəcəyini və bundan sonra növbəti addım kimi bunu qətnəməyə çevirəcəyini düşündü: "BMT TŞ-nin daimi üzvü və hazırda TŞ-nin sədri Fransa bütün resurslarını işə salsa da, bu bəyanatı qəbul etdirə bilmədi. Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış etdilər. Beləliklə, Prezident İlham Əliyevin şəxsi nüfuzu, uğurlu diplomatiyası, Azərbaycanın dünyada qazandığı dost ölkələr BMT TŞ-də belə bir sənədin qəbul olunmasına imkan vermədi".

Deputat onu da vurğulayıb ki, bu məğlubiyyət Fransanın "kreativ" addımlarına sövq edib. Səhnədə tək qalan Fransa Azərbaycan qarşı məkrli siyasətini digər müstəvillərə köçürüb. Ötən gün Fransanın "Şərli Ebdə" jurnalında eyni motivdə Azərbaycan əleyhinə qərəzli yazı dərc olunub. Yazıda Azərbaycanın müharibəsindən sonra yeni siyasi reallıq yaratmaq arzusunadadır. Lakin Fransanın Azərbaycan qarşı riyakar siyasəti bu günədək heç bir nəticə verməyib, əksinə, bütün təşəbbüsləri masa üzərinə çıxar-çıxmaz iflasa uğrayır.

S.Mikayılova bildirib ki, diqqətcəkən məqam Vətən müharibəsindən sonra Fransanın anti-Azərbaycan fəaliyyətlərinin mərkəzinə çevrilməsidir: "Qərəzli bəyanatlar və təşəbbüslərlə çıxış edən Fransa özünü bir növ Ermənistanın əsas dəstəkçisi və havadarı kimi təqdim etmək üçün bütün arsenal və alətlərini işə salıb. Sırr deyil ki, əməli iş deyil, siyasi boşboğazlıqla məşğul olan Fransa Ermənistanı birtərəfli dəstək verməklə onu öz maraqlarının növbəti qurbanına çevirmək niyyətindədir".

Laçın yolunda Azərbaycanlı ekofəallların dinc aksiyasını və bu vəziyyəti blokada kimi təqdim etməyə çalışan Fransa hökumətinin dekabrın 20-21-də BMT Təhlükəsizlik Şurasının iclasını çağırmağa nail olduğunu deyən deputat qeyd edib ki, BMT-də böyük ümidlərlə müzakirə açan TŞ-nin daimi üzvü Fransa özünə lazımı dost tapa bilmədiyi üçün bu dəfə də uğursuzluğa düçar oldu. Fransa Prezident Administrasiyası tərəfindən hazırlanan riyakar bəyanat təşkilat üzvlərinə tənqid olundu. Laçın-Xankəndi yolundakı vəziyyətin "humanitar fəlakət" kimi təqdim edilməsinin əsassız olduğu ehtimalı BMT divarları arasında Fransa-

Fransanın növbəti fiaskosu Azərbaycanın təsir imkanlarını bir daha göstərdi

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qeyd edib ki, Fransa hər zaman Ermənistanın işğalçı siyasətinə, təcavüzkarlığına aşkar şəkildə dəstək olub. Azərbaycan ərazilərində bacardığı qədər separatizmi dəstəkləyib.

Deputatın sözlərinə görə, Fransa regionları vaxtılıq Azərbaycan ərazisindəki erməni se-



paratçıları ilə əməkdaşlıq etməyə çalışdı və bütün bunlar Fransanın keçmiş münaqişə vəziyyətinə mövqeyini ortaya qoyurdu.

Elşad Mirbəşiroğlu deyib ki, 44 günlük Vətən müharibəsində ölkəmiz torpaqlarını işğaldan azad etdikdən sonra Fransa Azərbaycan qarşı daha aqressiv mövqə sərgiləməyə başlayıb. Müharibədən dərhal sonra Fransa parlamentində Azərbaycan qarşı qərəzli qətnəmə, 2022-ci ilin sonunda isə həm Fransa Senatında, həm Milli Assambleyasında Azərbaycan əleyhinə qərəzli sənədlər qəbul olundu. Bütün bunlar Fransanın ədalətsiz, qərəzli mövqeyini göstərir.

Deputat Fransanın ciddi səyləri nəticəsində Avropa İttifaqında Ermənistanı müşahidə missiyasının göndərilməsi haqqında qərar qəbul olunduğunu da xatırladaraq bildirdi ki, dekabrın 19-da missiyanın müddəti başa çatsa da, uzunmüddətli missiyanın yenidən Ermənistan ərazisinə göndərilməsi haqqında qərar qəbul olunub.

Deputat deyib ki, bu addımın məqsədi Azərbaycan Ermənistan arasında yekun sülh sazişinin imzalanma prosesini sürətləndirməkdir. "Ermənistan ağır məğlub durumda Azərbaycanla sülh sazişini imzalamaya istəmir, bundan yayınmaq üçün vasitələr axtarırdı. Fransa da Ermənistanı bu istiqamətdə aşkar dəstəyini nümayiş etdirdi. Nəhayət, BMT TŞ-də Fransanın Azərbaycanla bağlı qərəzli sənədi müzakirəyə çıxarıldı. Birincisi, Ermənistan 30 il idi ki, torpaqlarımızı işğal altında saxlayırdı və Azərbaycanın münaqişəsinin dinc vasitələrlə tənzimlənməsi istiqamətində addımlar atır, beynəlxalq instansiyalara müraciət edir, onlardan dəstək görməyə çalışırdı. Təəssüflə qeyd etmək lazımdır ki, BMT

TŞ 1993-cü ildə 4 qətnəmənin qəbulundan sonra, ünümiyyətlə, məsələyə heç bir reaksiya vermədi. Ermənistanın Azərbaycan qarşı həyata keçirdiyi terrora, işğalçı siyasətinə münasibət bildirmədi. Bu da ikili standartlar siyasətinin göstəricisi idi".

E.Mirbəşiroğlu bildirib ki, heç bir əsas olmadan Azərbaycan əleyhinə BMT TŞ-də sənəd müzakirəyə çıxarmaqla Fransa həm dövlət olaraq öz məhiyyətinə ortaya qoyub, həm də bütövlükdə BMT-nin özündə bu məsələnin müzakirə edilməsi təşkilatı başucalıq göstərməyib. Çırpıntılara baxmayaraq, sənəd qəbul olunmadı. Sənəddə bir çox müddəalar Azərbaycanın iradəsi sayəsində dəyişdirildi, bu da Azərbaycan diplomatiyasının nə dərəcədə güclü olduğunu göstərir. Eyni zamanda Fransanın nüfuzunun, təsir imkanlarının nə dərəcədə aşağı olduğunu təsdiqlədi.

Deputat vurğulayıb ki, bundan sonra separatizmə, təcavüzkar Ermənistanı aşkar dəstək verən Fransa Azərbaycan qarşı qərəzli mövqə tutmaq istəyəndə yaxşı düşünməlidir, çünki Azərbaycan proseslərdə özünün haqlı maraqlarına uyğun təsiretmə gücündə olan dövlətdir. Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra ölkəmiz davamlı olaraq siyasi, diplomatik müstəvildə böyük uğurlar qazanmaqdadır. Azərbaycan Ermənistan münasibətlərində tənzimlənməsinin əsas prinsiplərini də Ermənistanın irəli sürmüş olduğu sülh şərtləri təşkil edir. Bu, məsələnin müzakirə olunduğu platformalarda artıq qəbul olunub. Bu baxımdan Fransa növbəti fiaskosunu yaşamaqla, həm də Azərbaycanın gücünü, təsir imkanlarını növbəti dəfə görmüş oldu.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

"Sarı jiletlər" ayağa qalxır

Fransada etiraz aksiyaları yenidən başlayır

Yanvarın 7-də Fransada "sarı jiletlər" in yeni aksiyaları keçiriləcək. Bu etiraz hərəkatı ölkədə 2018-ci ilin oktyabrında yaranıb. İnflyasiyanın artması, benzin və dizel yanacağına subsidiyaların ləğvi, elektrik enerjisi və qazın bahalaşması fonunda "jiletlərin" qeyri-rəsmi liderləri həmvətənlərini təkə Parisdə deyib, bütün Fransada küçələrə çıxmağa çağırıblar. Bu barədə Fransa Beynəlxalq Radiosu xəbər verir.

"Sarı jiletlər" Fransada son illərin ən böyük etiraz hərəkatlarından biridir. 2018-ci ildə kortəbii olaraq yaranıb. Daha sonra payızda fəallıq yolları bağlayıb və aksiyaların təşkilatçıları əsasən sosial şəbəkələr vasitəsilə həyata keçirilib. O vaxt etiraz aksiyalarının səbəbi yanacağı görə verginin artırılması olub.

Mitinqlər zorakılıq və dağıntılarla müşayiət olunub

Aksiyaların əksəriyyəti şənbə gününə baş tutub və şüarlar tədricən hökumət əleyhinə çağırışlara çevrilib. Belə ki, iqtisadi tələblər və yanacağı ucuzlaşması ilə yanaşı, fəallar prezident Emmanuel Makronun istefasını da tələb ediblər. Pa-

risdə və digər böyük şəhərlərdə mitinqlər tez-tez zorakılıq və dağıntılarla müşayiət olunub.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, 2018-ci ilin dekabrında keçirilən etiraz aksiyalarının üçüncü şənbə günü ölkə küçələrinə 136 min insan çıxıb. Həmin gün Yelisey çöllərində radikal avtomobilləri yandırmaq və polisə toqquşublar. Parisin simvollarından biri olan məşhur "Arc de triomphe de l'Étoile" monumentinə ciddi ziyan dəyib. Sınıq heykəllərin, "başsız" Napoleonun fotoları və graffiti bütün dünyaya yayılıb.

Polis zorakılıq səhnələri də medianın diqqətindən kənar qalmayıb - hüquq-mühafizə orqanları etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib-



lər. Hərəkatın qeyri-rəsmi liderlərindən biri Jerom Rodrigues bir gözdən məhrum olub.

Nümayişçilərə qarşı xüsusi vasitələrdən istifadə olunması məsələsi hətta Dövlət Şurasına da çatıb.

"Jiletlər" hökumətdən ciddi güzlərlə ala biliblər. Yerli "Le Monde" qəzeti qeyd edir ki, hakimiyyət

yoxsullara kömək etmək üçün təxminən 17 milyard avro ayırıb və orta təbəqənin vergilərini azaldıb.

Bir çox partiyaların liderləri etirazçıların tələblərini dəstəkləyiblər, "sarı jiletlər" heç vaxt tam siyasi hərəkatə çevrilməyiblər. 2020-ci ildə pandemiyanın başlaması ilə aksiyalar dayanıb və bundan sonra əvvəlki miqyasını almayıb.

Bu şənbə "sarı jiletlər" Fransa şəhərlərinin küçələrində qayıtmaq planlaşdırıblar. Təşkilatçıları - "Sarı jiletlər və qəzəbli vətəndaşlar" komandasının əsas ümidi Parisdir. Burada aksiya şəhərin mərkəzində, Eyfel qülləsinin yaxınlığındakı Bretey meydanında səhər saat 11-də başlayacaq. Yürüş Parisin sol sahilinin böyük his-

səsi boyunca 14-cü dairədəki Danfer-Roşro meydanına qədər keçiriləcək.

Lakin BFM TV telekanalı qeyd edir ki, bu, aksiyanın yalnız razılaşdırılmış marşrutudur. Bəzi fəallar rəsmi aksiyanın son nöqtəsindən bir neçə kilometr aralıda, Austerlits qatar stansiyasından çox da uzaq olmayan "Le Monde" qəzetinin redaksiyasına piyada getməyi təklif edirlər. "Jiletlər" medianın və təbliğatın "diktaturasına" qarşı belə mübarizə aparmağı planlaşdırır.

Etirazçıların tələbləri inflyasiya ilə mübarizə, əhalinə dəstək üçün yeni tədbirlər və pensiya islahatlarından imtinaadır.

"Le Parisien" qəzeti yazır ki, fəallar həmçinin hökumətin konstitusiyanın 49.3-cü maddəsinə tez-tez tətbiq etməsinə qarşıdır. O, hökumətə deputatlar tərəfindən müzakirə edilmədən və Milli Assambleyada səs verilmədən qanun qəbul etməyə imkan verir və sentyabr ayından bəri baş nazir Elisabet Born bu maddədən 10 dəfə istifadə edib.

2018-ci ilin genişmiqyaslı etiraz aksiyaları təkrarlanacaq mı?

İndi fransızları bir sual düşündürür: "jiletlər" 2018-ci ilin genişmiqyaslı etiraz aksiyalarını təkrarlaya biləcəkmi?

Təxminən 10 gün əvvəl təşkilatçıların sosial şəbəkələrdəki rəsmi qrupları cəmi bir neçə yüz nəfərdən ibarət idi. Parisin polis prefekturası Daxili İşlər Nazirliyinin neçə əməkdaşının əsas işin qorunmasına cəlb ediləcəyini açıqlamayıb.

BFMTV telekanalının xəbərinə görə, "sarı jiletlər" in liderlərindən biri iddia edib ki, bu dəfə aksiyalar barədə sosial şəbəkələrdən deyil, KİV-dən məlumat almaq mümkün olacaq.

Jurnalistlərin adını çəkmədiyi təşkilatçı əmindir ki, mitinq çıxmaq çağırışı "geniş işıqlandırılıb".

Rizvan CƏFƏROV,
"Azərbaycan"

İŞİMİZ, GÜZƏRANIMIZ

Bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub
Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək

Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncam ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir.

Minimum əməkhaqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir.

Yeni sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabinetinin qərarını 10 gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək.

Beləliklə, minimum aylıq pensiyasının məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minə qədər pensiyasını əhatə edəcək.

Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, son 5 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.



Məlum olduğu kimi, sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) məşğulları da bir ay müddətində bu sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.

Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək.



Türkiyə şirkətinin Azərbaycandakı layihələrdə iştirak imkanları müzakirə edilib



Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin "Temeltaş İnşaat, Sənaye və Ticarət AŞ"nin İdarə Heyətinin üzvü Haluk Hasanoglu ilə görüşüb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə şirkətin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak imkanlarına və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İnvestisiya qoyuluşunu artırmaq üçün güzəştlər edilir

Azərbaycan 44 günlük tarixi qələbədən sonra vaxt gözləmədən bərpa-quruculuq işlərinə start verdi. İşlər elə sürətlə görülməyə başladı ki, bu, dostlarımızı sevindirdi, düşmənlərimizi kədərləndirdi. Füzuli Beynəlxalq Hava Limanının cəmi 8 ayda tikilməsini isə möcüzə kimi qəbul etdik. Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə quruculuq prosesinə mane olmaq istədi. Ancaq düşmənin bu çirkin əməli bizim möhtəşəm bərpa-quruculuq işlərini dayandıra bilmədi.

Prezident İlham Əliyevin dediyi kimi, heç bir beynəlxalq təşkilatdan və dövlətdən yardım almadan işğaldan azad edilən ərazilərdə 2 il ərzində nəhəng infrastruktur layihələri icra olunub. Bu ərazilərdə yüzlərlə kilometr asfalt və dəmir yolu xətləri çəkilir, bölgəni enerji ilə fasiləsiz və dayanıqlı təmin etmək üçün müvafiq su-elektrik stansiyaları bərpa olunur və yeniləri tikilir. Bununla yanaşı, əldə olunan enerjiyi ötürmək üçün yarımsənaye inşası edilir və elektrik xətləri çəkilir. Yüksək dağ aşırımlarında ilin bütün fəsilərində hərəkəti təmin etmək məqsədilə tunellər inşa olunur. Bir sözlə, düşməni tərəfindən ölü torpağa çevrilən ərazilərdə həyat yenidən qaynaq. Artıq Zəngilan rayonunun Ağalı kəndində məskunlaşma həyata keçirilib. Cari ildə daha çox insan öz doğma yerlərinə qayıdacaq.

Dövlət bu əraziləri sürətlə bərpa etmək üçün müxtəlif üsullardan istifadə edir, qanunvericilik bazasına yeni maddələr əlavə olunur. Bunlardan biri də dövlət-özəl sektor tərəfdaşlığıdır. İstər yerli, istərsə də xarici sahibkarlarla belə əməkdaşlıq investisiya qoyuluşuna müsbət təsir göstərməklə yanaşı, bərpa-quruculuq işlərinin sürətlənməsinə tökan verəcək. Onu da qeyd edək ki, cari ildə bölgədə görülən işlərin həcmi və sürətini artırmaq məqsədilə büdcədən daha çox vəsait ayrılıb. İşğaldan azad olunan ərazilərdə investisiya qoyuluşunu artırmaq üçün həm yerli, həm də xarici sahibkarlara bir çox vergi güzəştləri tətbiq edilib. Dünyanın nəhəng neft şirkəti olan bp ilə işğaldan azad olunan ərazilərdə "yaşıl enerji"yə investisiya qoymaq barədə danışıqlar aparılır. Məlumdur ki, "Əsrin müqaviləsi" imzalanandan sonra bp ilə Azərbaycan arasında etibarlı tərəfdaşlıq əlaqələri qurulub. Buna görə də inamla demək olar ki,



Cəbrayıl rayonunda "Şəfəq" Güneş-Elektrik Stansiyasının tikintisi barədə danışıqlar uğurla başa çatacaq. Qanunvericilikdə edilən dəyişikliklər işğaldan azad edilən ərazilərdə cari ildə daha çox xarici investisiyanın qoyulmasına imkan yaradacaq. Ona görə ki, hazırda dünyada baş verən hərbi-siyasi gərginlik, iqtisadi fəallığın azalması investisiya qoyuluşunu risk altında qoyub. Belə bir vaxtda dövlətimiz tərəfindən edilən vergi və digər güzəştlər investirlərdə arxayınlıq yaradacaq.

İqtisadiyyat naziri Mikayıl Cəbrayıl KİV nümayəndələrinə bildirmişdir ki, vətəndaşların azad edilmiş ərazilərdə fəaliyyəti üçün xüsusi yanaşmalar hazırlanır. Onun sözlərinə görə, bu yanaşmalar hazır edildikdən sonra hökumətə təqdim olunacaq və ictimai müzakirəyə çıxarılaçaq.

Nazir həmçinin KOB-ların hər bir iqtisadiyyat üçün, o cümlədən Azərbaycan iqtisadiyyatı üçün əsas dəyərini

Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf istiqamətində müəyyən etdiyi hədəflər 2023-cü ilin dövlət büdcəsində də özünü aydın göstərir. Yəni əsas prioritetlərimiz sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və Böyük qayıdışın həyata keçirilməsidir. Prioritetlər sırasında, əlbəttə, ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, Silahlı Qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması vacib, önəmli yer tutur.

Bu ilin dövlət büdcəsinin gəlirləri, eləcə də xərcləri rekord həcmdə - müvafiq olaraq 30,7 milyard və 33,3 milyard manatdan çox məbləğində planlaşdırılıb. Bu da bütün istiqamətlərdə qarşıya qoyulan hədəflərə çatmağa imkan verəcək.

Ekspertlər də qeyd edirlər ki, cari ildə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, onların ölkə iqtisadiyyatına reintegrasiyası, Böyük qayıdışın təmin olunması və s. xüsusi önəm kəsb edəcək. Büdcədə 2023-cü ildə ümumi daxili məhsulun (ÜDM) real artım tempinin 2,7, qeyri-neft-qaz ÜDM-nin real artım tempinin 4,5 faiz olacağı, artımın əsasən qeyri-neft sektoru hesabına təmin olunacağı, qeyri-neft-qaz sektorunun ÜDM-də payının 70 faizə, orta aylıq əməkhaqqının 898 manata çatacağı göstərilib. Dövlət və İcmal Büdcənin gəlir və xərclərinin hesablanmasında neftin 1 barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.

Bu il üçün dövlət büdcəsinin gəlirləri 2022-ci ilin dövlət büdcəsi gəlirlərindən 1,5 milyard manatdan çox olacaq. Artımın yarısı qeyri-neft-qaz, yarısı isə neft-qaz sektorlarının payına düşür. Vergi və gömrük orqanları vasitəsilə təmin olunan gəlirlər 1,8 milyard manat artıq planlaşdırılıb. Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin həcmi isə 2023-cü ildə 235 milyon manat azaldılacaq.

Bu ilin dövlət büdcəsinin xərcləri 2022-ci ilə nisbətən 996,2 milyon manat artımlıdır. Ekspertlər vurğulayırlar ki, müdafiə, təhlükəsizlik, məhkəmə, hüquq-mühafizə və prokurorluq xərcləri-



Cari ilin dövlət büdcəsi yeni çağırışlara hesablanıb

2023-cü ilin dövlət büdcəsi xərclərinin tərkibində sosialyönümlü xərclər də xüsusi yer tutur. Bu xərclər ümumi xərclərin 45,7 faizini təşkil etməklə 15 milyard 219 milyon manat məbləğindədir. Keçən ilə müqayisədə bu, 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz, 2021-ci ilə müqayisədə isə 4 milyard 922 milyon manat və yaxud 47,8 faiz çoxdur. Sosialyönümlü xərclərin 52,8 faizi əməyin ödənişi xərclərinə, 26,7 faizi təqaüd və sosial müavinətlərə, 9 faizi əhəliyyə səhiyyə xidmətlərinin göstərilməsinə, 7,5 faizi ölkənin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan sosial tədbirlərin maliyyə təminatına, 3,1 faizi ərzaq məhsullarının, dərmanlərin vəsaitlərinin alınmasına yönəldiləcək.

Bu sırada əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri üçün büdcədə 4 milyard 416 milyon manata yaxın, yəni keçən ilə nisbətən 18,4 faiz çox vəsait ayrılacaq. Cari ildə ünvanlı sosial yardımın təmin edilməsi üçün ehtiyac meyarının həddi 23 faiz və yaşayış minimumunun məbləği 17 faiz artırılıb. Bununla ehtiyac meyarının məbləği yaşayış minimumunun məbləğinə çatdırılıb.

Bundan əlavə, 2023-cü ildə sosial müavinətlər, təqaüdlər və digər sosial xarakterli ödənişlərin maliyyə təminatı üçün 2 milyard 598 milyon manat, o cümlədən keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 367 milyon, əlavə təyinatlı tədbirlər üçün 266 milyon manat vəsait yönəldiləcək.

Bu siyahıya təhsil, səhiyyə, tibbi sığorta, idman, sahibkarlığın maliyyələşdirilməsi sahələrində, habelə ölkənin enerji, qaz, su təchizatı, nəqliyyat, kommunal, kənd təsərrüfatı məhsullarının istehsalı, ətəf mühitin qorunması, sosial-mədəni təyinatlı obyektlərin və digər layihələrin maliyyə təminatı, həmçinin dövlət borclarına xidmət, beynəlxalq fəaliyyət üçün ayrılan vəsaitləri göstərməklə davam etdirmək də olar.

Heç şübhəsiz ki, 2023-cü ilin dövlət büdcəsi ölkəmiz qarşısında yaranaçaq çağırışlara cavab verəcək və bütün istiqamətlərdə dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası olacaq.

Flora SADIQLI,
"Azərbaycan"

"Cənub qaz dəhlizi" layihəsinə digər ölkələr də qatılacaq

Azərbaycandan Avropaya əlavə qaz ixracı üçün həyata keçirilən "Cənub qaz dəhlizi" layihəsinə Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və Avstriya da qoşulacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Bolqarıstan Prezidenti Rumen Radev deyib.

Türkiyənin enerji naziri Fatih Dönmöz ilə görüşən Bolqarıstan Prezidenti onu da nəzərdə tutub ki, az sərmayə hesabına Azərbaycan qazını Avropaya çatdırmaq mümkün olacaq. Türkiyə ilə Azərbaycanın Avropaya təbii qaz ixracı sahəsində əməkdaşlığı qitənin enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

Qarabağın nadir üzüm sortları yenidən çoxaldılır

Qarabağın nadir üzüm sortlarından olan Qara İkeni Azərbaycanın ən qiymətli qara gilili texniki üzüm sortudur.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda (ÜŞETİ) milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi məqsədilə itmək təhlükəsi olan yerli üzüm sortları sürətli üsullarla artırılıb. İstehsalçıların keyfiyyətli ökin materialları ilə təmin edilməsi üçün yerli üzüm sortları aşkarlanıb toplanır. ÜŞETİ yerli üzüm sortlarının genetik müxtəlifliyini müasir üsullarla öyrənmək üçün Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutu ilə elmi əməkdaşlıq barədə müqavilə imzalayıb. Müqaviləyə əsasən, 28 aprel 2022-ci ildə Qara İkeni üzüm sortunun çubuqları molekulyar-genetik, ampelo və fenotipik deskriptorlarla analiz olunması üçün Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutuna göndərilib. Analizlərin nəticələrinə əsasən, sortun genetik cəhətdən təmiz profil olduğu təsdiqlənib. Azərbaycanın qiymətli yerli üzüm sortlarının Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV)

Azərbaycan qazının Balkan dövlətlərinə nəql olunması üçün 5 milyard kubmetr ötürücü-lük imkanına malik İon-Adriatik qaz kəmərinin tikintisi nəzərdə tutulub. Bu kəməri Trans-Adriatik qaz kəmərinin davamı olacaq. Azərbaycan qazı Trans-Adriatik qaz kəməri vasitəsilə Albaniyaya nəql edildikdən sonra digər Balkan ölkələrinə çatdırılması üçün İon-Adriatik kəməri inşa ediləcək. İon-Adriatik qaz kəməri Trans-Adriatik qaz kəməri ilə məhz Albaniya ərazisində birləşəcək. İki qaz kəməri birləşdikdən sonra Azərbaycan qazı Xorvatiya, Monteneqro, Bosniya və Herseqovinə çatdırılacaq. Dəyəri 620 milyon avro olan bu kəmərin tikintisi haqqında razılaşma 2007-ci ildə imzalandı və 2025-ci ilə kimi tikilib başa çatdırılması nəzərdə tutulub.

müasir protokol və üsullarına görə öyrənilib rəqəmsal təsvir edilməsi, üzüm sortlarının təyini üçün əsas morfoqenetik əlamətlərinin ayrılacağı hər bir sort üçün tərtib olunması və Beynəlxalq Sort Kataloquna (VİVC) yerləşdirilməsi onların milli sortlarımız olduğunu sübut etməyə imkan verir. Yerli üzüm sortlarının rəqəmsal təsvir edilməsində yaşıl zoğ, cavan yarpaq, formalaşmış yarpaq, salxım, gil və toxumların əsas diaqnostik əlamətləri, məhsullarının enokarpoloji və enokimiyəvi göstəriciləri mühüm rol oynayır.

Qara İkeninin tənəklərinə Gəncə, Göygöl rayonlarında, Qarabağ ərazisində (xüsusən Füzuli rayonunda) köhnə üzüm bağlarında, xiyabanlarda rast gəlinir. Sort keçmiş Ümumittifaq Üzümçülük və Şərabçılıq "Maqaraç" Elmi-Tədqiqat İnstitutunun Mərkəzi Asiya filialında geniş tədqiq olunub, keyfiyyətli desert şərabların hazırlanması üçün geniş istehsalata tövsiyə olunub. Qara İkeni Özbəkistan Respublikasının sort standartlarına daxil edilib. Sort hazırda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron kolleksiyası bağında ekilib becərilir.

Rüstəm KAMAL,
"Azərbaycan"



«AZƏRBAYCAN» qəzetinin 1918-ci il 14 noyabr (Cümə axşamı günü) tarixli XXXIX nömrəsinin ADA Universitetinin dəstəyi ilə transferasiyası

ELANI-RƏSMİ
[RƏSMİ ELAN]

Acil ehtiyacat [ehtiyaclar] və istimdad [kömək istəmək] üçün telefonla gündüzləri 25-80, gecələri 6-23 nömrəli Polis Müfəttişi-Ümumiliyyə [Baş Polis Müfəttişliyinə] müraciət ediniz.

SURAYI-MİLLİ
HEYƏTİ-İDARƏSİ

Müvəqqəət Bələdiyyə (Dum[ə]) dairəsində ikinci qatda müzakirə salonu yanında vəqə xüsusi odada bulunur.
Surayı-Millî rəyasətli ilə işi olanlar hər gün səhər saat 11-dən 1-ə qədər və axşam 5-dən 7-yə kimi müraciət edə bilərlər.

726 3-1

ELAN

Bakı ikinci zükür [oğlanlar] gimnaziyası cənbində [nəzəndə] kamilən milliləşmiş əlifba söbəsi açılır. Bu söbəyə daxil olan uşaqlar türkçə təlim alacaqlar. Əhalinin nəzəri-etinası bu milliləşmiş əlifba söbəsinə calb olunaraq, uşaqların qeyd etdirəcəklərinə ümid edilir. Qeyd etdirmək istəyənlər məktəbin dəftərxanasına müraciət edə bilərlər.

725 7-2

ELANI-RƏSMİ
[RƏSMİ ELAN]

Polis Müfəttişi-Ümumiliyyəndən
1. Əvvəlcə dəxi elan olunduğu üzrə qadın, erkək, bilcümlə [bütün] erməni əhalinin Tiflis, İrəvan və sair hər hangi məmaliği-xariciyyəyə [xarici məmləkə-tə] əzimətləri [gedişləri] tamamən sərbəstdir.
2. Əzimət edəcəklər səyahət vərəqələrini almaq üzrə Polis Müfəttişi-Ümumiliyyə müraciət edəcəkləridir.
3. İşbu əsər tarixi-elandan [elan tarixindən] etibarən beş gün Bakıda müntəzər [nəşr olunan] bilümm [bütün] qəzetlərlə nəşr ediləcəkdir.

ELANI-RƏSMİ
[RƏSMİ ELAN]

Polis Müfəttişi-Ümumiliyyəndən

Keçən Türk-Rus müharibəsində Əzrurum və həvalisindən [ətrafından] tutulan müsəlman qadın və uşaqları Bakıya gətirilərək para müqabilində heyvanlar kimi satıldığı və ya sabiq rus hökuməti-imperatoriyyəsi tərəfindən arzu edən aşxasa [şəxslərə] verildiyi əldə edilən iki müsəlman uşağının ifadəsi üzərinə yapılan təhqiqat nəticəsindən anlaşılışıdır.

Bu kimi müsəlman uşaqlarından hər kimdə var isə Polis Müfəttişi-Ümumiliyyə təslim etmələri və əks təqdirdə bu kimlərin uşaqların ticarətə yaran canılar kimi dərəst [tutularaq] və təciyyə ediləcəkləri [cazalandırılacaqları] vəqə olan əmri-məxsus [xüsusi əmr] üzərinə elan olunur.

723 5-1

ELAN

Salyan qışlasındakı [kazarmasındakı] əsgərlərimiz üçün döşək, yorğan, yastıq, kravat, pəmuqlu kaftan, corab kimi əşyaya ehtiyac pək artıqdır. Bu xüsusdə əsgər sevan və istayan əhalinin də müavinətini [köməyini] rica edirik. Bu kimi əşyadan verə biləcəklərin Salyan qışlasındakı Azərbaycan Alay Komandanlığına məlumat vermələri və işə camaatın öz aralarında köməqlik dəstələri qayıraqa böyük yardımda bulunmaları təvəqqe olunur. Yardımda bulunacaqların isimləri ilə verdikləri əşya qəzetlərlə xalqa elan ediləcəkdir.

İkinci Azərbaycan Fırqəsi [diviziyası] İlavəzim rəisi:
Binbaşı Nuri

TELEQRAF XƏBƏRLƏRİ

Almaniya verən rəsmi xəbərlərdə deyilir ki, Vilhelm təxtil-səltənətdən əl çəkəyi təhtiqarə almışdır. Fransa qəzetlərində tarixi bir şura [iclas] vəqə olduğu haqqında yazılan rəsmi xəbərlər almanlar tərəfindən verilməmişdir. Erule-Girxer kanslərsə xəbər vermişdir ki, Müttəfiqlər mütarikə şəraitini [təlaşqs şərtlərini] təslim etdikdə 72 saat müddətində müsəbət və ya mənfə cavab verilməsi tələb etmişlərdir. Bu müddət bazar ertəsi saat 11-də tamam olur. Erule-Girxer axırıncı düstürüləmə [təlimatnamə] təfsilatın mümkün qədər tezliklə göndərilməsinə xahiş etmişdir. Bu qərarla hal-hazırda düstürüləmələ gözənilir.

Kansler tərəfindən məmaliği-əcnəbiyyədə [əcnəbi ölkələrdə] yaşayan almanlara müraciətən nəşr edilən intibahnəmənin [təbliğət vəraqəsinin] məzmununu haiz olan [ehtiva edən] axırıncı rəsmi xəbər daha da əhəmiyyətlidir. Bu intibahnədə deyilir ki, axır dəqiqəyə qədər alman əsgərləri öz vətənlərini qəhrəmananə bir surətdə müdafiə etmişlərdir. Lakin müharibənin bəşinci sənəsi axırlarında Almaniya müttəfiqləri onu yalnız buraxmışlardır. Almaniya Hökuməti gəldikcə artmaqda olan düşmənlərlə mübarizə edə bilmək imkanından məhrum olmuşdur. Eyni zamanda matroslar və əsgərlər arasında qalxmış olan üşyan davam edib, bütün donanmaya sırayət etməkdədir. Hagen, Vilhelmshafen və Kukshafəndən alınan üşyan xəbərləri təyid olunmaqdadır [təsdiqlənəməkdədir]. Berlində Libknexet tərəfindən Saldat Şurası vüqda gətirilmişdir.

“Şlezviq” alman təlimat gəməsi, [üşyan] zamanında qaçan 200 kadedi və 130 nəfər matrosu Kildan Danimarka limanı Marstala gətirmişdir. Reyxstaqın hamı sosialist [üzvləri] Vilhelmin və kronprinsin təxtil-səltənətdən əl çəkəməsinə tezliklə... (teleqrafın burası yarımçıq qalmışdır) Əks surətdə Reyxstaqın hamı üzvləri və sosialistlər istefa verəcəklərini bildirmişlərdir.

Fransa təslim teleqrafının verdiyi xəbərə görə, almanların qüvvəsi sındırılmışdır. Müttəfiqlərin hücumu o dərəcə şiddətli və təclidli ki, bütün xəbərlər verməyə firsət yoxdur. Almanların geri çəkilməsi parakəndəlik surətini almışdır. Müttəfiqlərin cəbhəsi Turnedən Mons, Moböy və Le-Katleya qədərdir. Alman vəkilləri [nüməyəndələri] fransız Baş Ərkani-Hərbinə [Baş Qəraqahına] gəlib, əməliyyəti-hərbiyyəni [hərbi əməliyyatların] dayandırılmasını tələb etmişlərdir. Onların bu tələbatı rədd [edilmiş] və [onlar] mütarikə şəraitli ilə əşinə [təsis] edilmişlərdir. Vəkillər alman ərkani-hərbinə [qəraqahına] mürəxxəs [nüməyəndə] göndərilməsinə icazə verilməsinə xahiş etmişlərdir. Bu barədə onlara 72 saat möhlət verilməmişdir. Möhlət bazar ertəsi səhər saat 11-də qurtarır.

Kopenhaqdan xəbər verirlər ki, Kildə üşyan başlanmışdır. Saldat və Matros Şurası hamı hərbi gəmiləri və limanı ələ almışdır. Alman mətbuatı bu hadisələri gizlətməyib, cəmi paraxodların qirmizi bayraqlar altında seyr etdiklərini əlavə edir. Zavod və fabrikalarda tətil davam etməkdədir. Asayış və intizam xələldər edilməsi [pozulması] ittifaqları [həlləri] vüqu bulmaqdadır. İğışaş və üşyan Hamburg, Flensburq, Altona, Kukshafen və Vilhelmshafen şəhərlərinə sırayət etmişdir.

İMPERATOR KARLIN MANİFESTİ

Avstriya imperatoru Karl Avstriyada üsul-idarənin monarxiyadan federasyona təbdili [dayışdırılması] və millətlərə milli və məhəlli [yerli] muxtariyyət verilməsi haqqında böylə bir manifest vermişdir: “Manim sadiq Avstriya millətlərimə! Manim taxta cülsum [çixmağım] gündündən etibarən yeganə qayeyi-əmalım [məqsədim] o olmuşdur ki, millətlərim üçün sülh və müsəlimət [əmin-amanlıq] bulmaqla, onların milli məniyyətinin nəşvünüməsini [tərəqqisini], iqtisadi və ruhani [mənavi] cəhətlərini təmin etməyə müvəffəq olum. Sülh və müsəlimət müdhiş Cəhan müharibəsi xələldər etdiyi [pozduğu] vaxt vatanimizizin şaci [şücaətli] övlədləri qəhrəmananə bir surətdə aqlıq və başqa əzəni [əziyyətləri] qəbul ilə vətənlərini müdafiə və mühafizə edirdilər.

Müharibənin ağır qurbanları bizdən ötrü şərəfli sülh əqdini [imzalanmasını] təmin etmişdir. Bundan ötrü də vatanimiziz itminan-ı əsaslar [təminat prinsipləri] üzərinə bina etmək lüzumu görülmüşdür. Avstriya millətlərinin istədiyi kimi məmləkət idarəsi təşkililə lazımdır. Mən millətlərim istədiyi ilə işbu məsələni Müttəfiqlər tərəfindən sülh şəraitli [şərtləri] kimi təklif edilən tərzdə həll etməyi təhtiqarə aldım.

Avstriya ölkəsi, millətlərin ixtiyarı ilə dövlətlər ittifaqı [federasiyası] şəklində olmalıdır. Hər bir millət işbu ittifaqda xüsusi muxtariyyətə malikdir. Triest şəhəri, nahiyəsi ilə bərabər, əhalisinin arzusuna görə xüsusi bir şəkli alır. İşbu yeni tərzli-idarə müqəddəs Macar ərazisi tamamiyyətinə xələldər etmədiyindən naşi [bütövlüyünü pozmadığı] üçün, bütün xüsusi millətlər hakimiyyətinə zidd deyildir. Fəqət hər bir yerdə ümumiyyətdə aid məsəli [məsələlər] həllindən ötrü işbu hökumətlər mərkəzi hökumətdən istifadə etməlidir. İttihad [birləşmə], xüsusən böyük miqyasda məsələlər həlli və müharibədən döləyi baş qalxmışsı irticanı bərtərəf edilməsindən [aradan qaldırılmasından] ötrü əlzmədir [vacibdir]. İşbu qərarlar haqqı qüvvəyə məlik olana qədər, şimdiki müəssisələr müvəqqəti olaraq fəaliyyətdə davam edə biləcəkləridir.

Hökumətə əmr verilməmişdir ki, Avstriyanı yeni əsaslar üzərində qurmaqdan ötrü fəaliyyətdə bulunsun. Bütün ittifaqlıq tərəfdarı millətlərdən rica edirik ki, işbu məsələ həllində Hökumətimizə milli şuralar vasitəsilə müavinətdə [yardımda] bulunsunlar.

İşbu şuralar Reyxsratin milli nüməyəndələrindən [müxtəlif millətlərə mənsub olan Reyxsrat üzvlərindən] təkil edilərək fəaliyyətdə başlayacaqdır. Böyləliklə manim vətənim müdhiş müharibədən millətlər ittifaqı ilə çıxacaqdır.

Allah bizim zəhmətimizi qəbul etməklə, sülh məsələsinin millətlərimizi bəxtiyar etməsinə müvəffəqiyyət versin.”

BALFURUN NİTQİ

Balfur Parlamanda ümumi tərkislah məsələsindən bəhslə, öz nitqində demişdir:

“Hal-hazırda o dövlət tərkislah edə bilər ki, heç bir düşməndən qorxusu olmya. Beynəlmiləl qətnamə həyata tətbiq edilib araya çıxmadıcaq, işbu təsliməndən çıxmaq qeyrimümkün olacaqdır. Məqsədə nail olmaqdan ötrü bütün millətlər tərkislah lüzumunu anlamalıdır. Mən ixtilafı məsələlərin münsiflər məhkəməsi vasitəsilə həll ediləməsinə inanıram. Fəqət sülh istəməyən bir məmləkət münsiflər məhkəməsinə qəbulu məcbur etmək müskülüdür.

Almaniya sülh əqdinə [imzalanmasına] razılıq verirdi. Əfkarı-ümmüyyə [ictimai rəy] və Almaniya millətinin Almaniya Hökumətinə münsiflər məhkəməsi qətnaməsinə qəbul etdirəcəyinə ümid bağlamaq olar. Mən inanmıram ki, əfkarı-ümmüyyə ixtilafı məsələlərin silah gücü ilə həll ediləməsinə istəsin. Məməfih [bununla belə], mədaniyyəti [mədəni dəyərləri] mühafizə etməkdən ötrü lazımi tədbirlər ittixaz etməlidir [tədbirlər görmək lazımdır].

Ümumi tərkislah məsələsinə yalnız Etiaf [Antanta] hökumətləri qələbəsi ilə həll etmək mümkün olacaqdır. Bizim məramnaməmizin birca maddəsindən dönmək, milli mənafeymizlə ümumi sülh qarşısında cinayət etmək kimi tələqqi etdiriləcəkdir [qiyamətləndiriləcəkdir].”

Balfurun nitqi haqqında bitərəf mətbuat

Felemenk mətbuatı Lansdaunun məktubu münasibətilə İngiltərə mətbuatını sülh əleyhinə qalxışdığı üçün tənqid edir.

Balfurun nitqində sülhün Etiaf dövlətləri qələbəsində görülməsi nöqtəsinə gəldikdə, “H.” qəzetisi deyir ki:

“Lloyd Corcun böylə təhdidatli [təhdidləri] Almaniyanı haqqı sülhə məcbur etməkdən acizdir. Müharibəni qələbə ilə itnamə [sona] yetirmək məsələsi Avropanı xarəbalıq və aqlıq məruz buraxacaqdır. Almaniya ilə bütün Avropanın əhvali bildir. Almaniyanı məhv etmək qeyri-mümkündür. Almaniyanı zəif salmaq mümkün olarsa, almanlar əhvali dəyişməkdən ötrü bütün qüvvələrini işlətməyə çalışırdı. Lloyd Corcun Almaniya ticarətini məhv etmək təhdidi yeni müharibədən ötrü zəmin hazırlayır.”

QƏZETLƏRDƏN

Bolşevizm haqqında Karl Kautski

Karl Kautski “Füqərayi-kasibə hakimiyyəti” [Proletariat diktaturası] nam [adli] bir əsər nəşr etmişdir. İşbu əsərdə müəllif bolşevizm ni tənqid edir.

Kautski əşəgi sinif hakimiyyətinin qılnc hakimiyyəti kimi tələqqi [qiyamətləndirir] və rədd edir. Tənqidin ən odlu səhifələri Şura Cümhuriyyətinə məxsusdur. Şura Cümhuriyyəti füqərayi-kasibə firqələrinin [proletar partiyalarının] qələbəsi deyil, fəqət xüsusi bir firqə hakimiyyətidir, deyir. Binaileyh [ona görə], şimdiki firqə hakimiyyəti ömür sürə bilməyəcəkdir. Buna görə də, eyi və fəna vasitələrdə də olsa hökuməti əldən verməməyə çalışır.

Kautskinin əqdəsinə, ictimai inqilab “uzun-uzadı bir inqilabdır ki, on sənələrliq imtidad edərkə [uzunaraq], müəyyən hüduda məlik olammaz.”

İşbu dövr sülhçüyənə [sülhpərvər] bir tərzdə aparılarsa, qələbəyə ümid bağlamaq mümkün olacaqdır. “İctimaiyyun [sosialist] cəmiyyəti təşkilindən ötrü vətəndaş müharibəsi ən qorxulu bir düşməndir. Kapitalizmin dağıdılması sosializm kimi tələqqi etdirilməməlidir [qiyamətləndirilməməlidir].”

Bəhriyyun qolordusu [Matros korpusu]

Oryol şəhərində Bəhriyyun qolordusu təşkil edilir. Hər gün yüzlərlə bəhriyyə əfradı [matros] gəlməkdədir. Ehtimal edilir ki, bunun bir hissəsini Moskva, digər hissəsini Şura qoşunları arxası [na] – Kursk üzərinə sövq ediləcəkdir.

Kazanda üşyan

“Pravda” qəzetəsinin yazdığına görə, Kazan şəhərində bolşeviklərin bir çox iğışışı, xüsusən müsəlmanların üşyanı davam etməkdədir. Şura silah anbarına sui-qəsd edilmişdir.

Müxtəlif xəbərlər

- İngiltərə qəzetlərinin məlumatına görə, Bolqarıyadakı soldatların anarşi çıxışları bərtərəf edilmişdir [aradan qaldırılmışdır]. Bolqarıyada sakitlikdir.

- Əfqan əmiri Əfqanstandan bolşevizm ilə mübarizədən ötrü İngiltərə ordusunun keçib getməsinə razı olmuşdur.

- Ukrayna acentaliyyəinə Laheydən [Haaqadan] verilən məlumata görə, İngiltərə Hökuməti Amerika Cəmahiri-Müttəhidəsi [Birləşmiş Ştatları] ilə bərabər Fələstində Müttəfiqlər siyonistlərdən bir yəhudı hökuməti təşkilində etiaf [anlaşma] əqd etmişlərdir [imzalamışlar]. Yəhudı hökuməti baxında Brendays duracağımsız.

- Alman Qadınları Cəmiyyəti sülh haqqında bir qərarnamə qəbul və təsdiq etmişdir. Burada deyilir: Alman qadınları bütün qüvvələrini millətlər ittifaqının qövləndən feilə [sözəndən] gəlməsinə münasib [həsr] edəcəklər. Gələcək sülh bir millətin başqa bir millət üzərində əğəlliyini kötüydəndən kəsməlidir. Nemes qadınları öz vətənlərini təhqira vəl vərmaqəcəklərindən, var qüvvələri ilə vətənlərini müdafiə etməyə hazırdırlar.

- Siyasi dairələrin məlumatına görə, müharibə əsnasında işğal edilmiş yerlərdən ən əvvəl Belçika və Fransa təxliyə ediləcəkdir. Makedoniyyə gəldikdə, Almaniya-Avstriya Komandanlığı əmri mövçib [əmrinə əsasən], axır vaxtlar bütünlüklə təxliyə edilmişdir.

Sabiq Rusiya ərazisinin də almanlardan təxliyəsi qət edilmişdir. Ən yaxın günlərdə ehtimala görə Kurlandiya, Estlandiya və Liflandiya quberniyalarından alman qoşunları çəkiləcəkdir. İşbu təxliyə edilmiş yerləri bolşevik qoşunları işğal etməsindən ötrü Almaniya, Avstriya, Fransa, İngiltərə, İsveç qoşunlarından mürəkkəb bir beynəlmiləl qoşun sövq ediləcəkdir. İşbu ordu başında bitərəf dövlət generalı duracaqdır. Şaytə görə, general İsveç tərəfindən təyid ediləcəkdir. Ordu əvvəlcə Petroqradi bolşeviklərdən təmizləyəcəkdir.

Siyasi dairələrdə beynəlmiləl qoşun düzəlməsindən naşi [ötrü], tarixdə görülmüş bir çox lazımlı düstürül-əməllərin [təlimatların] götürülməsini göstərirlər.

- “Matin” axırıncı nömrələrinin birində yazır: “Rusiyada bolşevizm tədhişi [terroru] əleyhinə birləşmiş mədəni məmləkətlərdən, Cəmahiri-Müttəhidə [Birləşmiş Ştatları], öz mürəxxəsləri [nüməyəndələri] vasitəsilə, bolşevizm əleyhinə təkli mübarizə açmaq tərəfdarı olduqlarını isticvabda bulunmuşdur [sorusmuşdur].”

Cəmahiri-müttəhidə, qəzetənin dediyinə görə, fəqət rus millətinə kömək etmək xəyalındanır. Bununla rus milləti demokratik əsas üzərində öz müqəddəratını təşkil edə biləcəkdir.

AZƏRBAYCAN PARLAMANI
DƏVƏTİ MÜNƏSİBƏTİLƏ

II

Dün[ən]ki nömrəmizdə Milli Şuranın daxildə nə kimi maneə və əngəllər düşür olduğunu bəhs etmişdik. Eyni zamanda Milli Şura xaricdən dəxi münasibəti-ədəvətkarənə [düşməncə münasibətlərə] və hücumlara məruz idi. Hələ bolşeviklərin ümumiyyətilə müsəlmanlara və xüsusən “bəylər və ağalar məcmusu” adlandırıldıqları Milli Şuraya qarşı na kimi bir mövqə tutduqları və məzkur [adı çəkilən] müəssisə əleyhinə nə qədər ciddiyyətlə çalışdıqları kənarında dursun, erməni və gürcü başçılar dəxi “Müsavət” firqəsini Osmanlı dövlətinin acentaliyyə kimi hesab edir və türklərə qarşı nə vaziiyyət almışlardır, eyni vaziiyyəti Milli Şuraya qarşı da tutmuşlardır. Həttə kənarında [dəfəllərlə] Zaqafqaziya Seymi kürsiyyəi-xitabətindən [xitabət kürsüsündən] müsavətlərə vətən-fürüş [vətən satqını] [Zaqafqaziya ümumi vətən ədd [hesab] ediləmkə üzrə], erməni və gürcülərə nisbətə yoldaş sətən, Zaqafqaziya Cümhuriyyəti haqqında dövlət xaini adlandırılmışdır. Bütün nahiyəyə aid mühim siyasi məsələlərin həlli Seymün Müsəlman fraksiyasından, həttə o vaxtki Zaqafqaziya Hökumətinin müsəlman nazirlərindən xəlvət həll edilirdi. Azərbaycan siyasi nüməyəndələri camaatdan ayrı düşmüş və eyni zamanda bunca ağır şərait altında qalmış olduqlarından, digər tərəfdən də qonşu millətlərin böylə sui [pis] rəftarları müqabilinə tədbirlər görmək imkanından məhrum qaldıqlarından, fəvqəladə müskül daşıqlar [keçirirlər]. Onlar etiraf edirdilər ki, Zaqafqaziya millətlərinin böylə rəftarı və məmləkətin ümuri-ixtiyarı [idarəsi] və bütün sərəvəti sair millətlərin əlində olduğu halda, onların Tiflisdə qalmaları Azərbaycanın daxili təşkilat nöqtəyi-nəzarından bimənə və mənfəətsizdir. Amma xarici siyasət məsələləri onların sair Zaqafqaziya millətləri içində qalmalarını tələb edirdi.

Zaqafqaziya millətləri ilə Türkiyə arasında sülh müzakirəti [müzakirələri] başlandıqdan axıradaq Milli Şura həmişə camaatımızın mənafe və arzusuna müvafiq bir surətdə çalışmışdır. Şura bilirdi ki, Zaqafqaziya qənun və hüquq təmin edilməsi üçün nə yalnız müsəlmanların qüvvəsi kifayət edərd, nə də Zaqafqaziya Hökuməti bacardı. Milli Şuranın ümum əzası [üzvləri] biləistəsin istəsin. Məməfih [bununla belə], camaatı Bakı tərəfindən gələn daşnak-bolşevik hücumundan və hərəcməndən qorxan xarici bir qüvvə ilə müdafiə və mühafizə etmək olacaqdır. Şura var qüvvəsi ilə Bakını tezliklə düşməndən təmizləməyə çalışırdı. Daxili qüvvələrin həpsini qullanmış, özümdəndən mümkün olan tədbirlərə təvəssül [müraciət] edilmişdir.

Məsələn Kürdəmir cəbhəsinə göndərmək üçün bir dənə zirehli trenla bir qədər marmı ala bilmək üçün Milli Şura böyük məşəqqət və haqəratlara [təhlikələrə] təhəmmül etmişdi [dözmüşdü]. Gərəkkə Seym və gərəkkə xüsusi dostluq vasitələri ilə çox çalışdı, fəqət lazım olan kömək göstərilmədi. Osmanlı qoşunu gəlməyəydi, Azərbaycan mümkün güyyəti belə mümkün deyildi. Binaileyh [ona görə], Milli Şura bütün səy və hümməti ilə Türk qoşunu dəvətəyə çalışdı. Fəqət böylə iqləmətdə [addımda] sərəhsəb [ayıq, səçdi] olmalı, siyasi və diplomasi taktikani riyayətə davrnamalı idi.

O vaxt Milli Şura ilə millət arasında soyuqluq salan, Milli Şura əzasını [üzvlərini] qara fikirlilərin təşviq və təhriki ilə min dürlü müfəttinənə [fitnəkarı] hücumlara məruz buraxan səbəblərin ümdəsi də həmin buraxırdı. Bu məsələ üstündə Zaqafqaziya millətləri arasında ixtilaf çıxaraq üç millət biri-birindən ayrıldı. Zaqafqaziya millətlərinin siyasi məyillərini hansı tərəfdə olduğu aşkara çıxdı. Azərbaycan camaatının mənafeyi və siyasi mülahizələr Milli Şurani Azərbaycan istiqlalı elanına vadar etdilər. Tiflisdə Azərbaycan istiqlalıyyəti elan və bu xüsusdə ümum Avropa dövlətlərinə müraciətə deklarasiya nəşr etdikdən sonra, Milli Şura böyük qarşılaşma olan Osmanlı dövlətinə müraciətə kömək istədi və paytaxtımızı düşməndən təmizləməyi istədi [xahiş] etdi. Dövlət-Əliyyəyi-Osmaniyyəni zımamdarları [çilovunu əlində tutanlar; idarəçilər] dəxi Azərbaycanlı qarşılaşmaların müsibətinə ləqəyədənə bir surətdə baxmayaraq, kömək əlini uzatdı. Bundan sonra Azərbaycan Milli Şurası müvəqqəf paytaxt olan Gəncəyə köçərək Hökuməti intixab etdi [səçdi]. Ümuri-ixtiyarı [idarəni] Hökumətə tapşırıd və əli ayadək Azərbaycan Məclisi-Müəssisəsi [Təsisçilər Məclisi] çağırılmaq şərti ilə özü-özüni tərkis etdi.

Bu surətlə, Azərbaycan Milli Şurası öhdəsinə düşən tarixi vəzifəsinə tamamilə hüsn-i-ifa etmişdir [müvəffəqiyyətlə yerinə yetirmişdir].

Azərbaycan Milli Şurası, necə ki görürsünüz, heyni-təəssüsündən [təsis edildiyi vaxtdan] son zamanlarədək əz müddəti-həyatında böyük məşəqqətlərə ducar olmuşsa da, əzasının [üzvlərinin] hümmət və qeyrət [səyi] sayəsində millət həzürunda əlini aqlı, əzü ağdır. Ona görədir ki, vətənimiz yenidən mühim siyasi və tarixi günlər keçirdikdə, Məclisi-Müəssisən davətindədək yənə həman Şuranı dəvətəyə lazımi idi ki, Hökumətimiz dəxi bunu etirafə, ayın 16-sında Şura çağırmağı təhtiqarə aldı.

X. i.

“TÜRK OCAĞI”

Türk və islamlıya müfid məqalələrə səhifələrimiz açıqdır.

Dərc olunmayan övraq iadə ediləməz.

Dərc edilən məqalətin mükafatını idarə təyid edir.

Abunə şəraitli:
Yanvarın birinədək Bakı üçün 24, başqa şəhərlərə 35 rubladır.
Bir aylıq Bakıda 12, başqa şəhərlərdə 19 rublədir.

Elan fiatı: sətəri 2 rubla. Kərratla gedən elanlar üçün güzəşt edilir.

Çoxdan bəri dörd gözəl bəklədiyimiz Azərbaycan Türk Ocağı nəhayət işləməyə başladı. Bu günlərdə Ocağın maliyyə işləri və idarə quruluşları ilə məşğul olan arxadaşlar vardır. Aldığımız məlumata görə, Ocağın rəsmi-güşadının [açılış mərasiminin] gecikməsinə səbəb üzvün azlığıdır. Bu isə bizim özün müəssif [təəssüf doğuran] bir haldır. Keçən ilin siyasi mübarizəsi qalibə bir çoxlarının beynlərini yorub, sinirlərini pozmuş kimi görünməkdədir. Hər şeyi olub bitmiş kimi hesab edib, heç bir işə qarışmamaq, zənn edərsəm, işin mahiyyətini anlamamaqdır. Vətəndə məsud yaşaybı bayram etmək, bilmək bir qəç yüz min süngü, 12 nazirlə təmin ediləməz. Öylə ümumi səadətəndən həpimizizin payı olduğu kimi, onu yaratmaq və yaşatmaq üçün də həpimiz barabər və daimi çalışmalıyıq.

Səviyyə və imcanə bizlər bu gün ikiyə bölünmüşüz.

Bir paramız deyir ki, hər şeyi yapacağıız. İstedad və fitratcə heç bir millətdən əşəgi deyiləz. Bəziləri də deyir ki, yox a canım, biz hazır deyiləz. Dövlət qurduq, amma millət buna daha bütün mənası ilə hazırlanmadı. Öylə isə bu [iki] sinfin, yəni bədbin və nikbinlərin həpsi də vicdanla çalışmağa məcburdur. Bir şeyimiz vardır deyənlər artırmağa, yoxdur söyləyənlər yaratmağa səy etməlidirlər. Bu günlərdə millətimiz və yurdumuz hər zamankından çox səyə və əmələ möhtəctədir.

Bir çox gənclərimiz də vardır ki, coşğun həmiyyətlərini [qeyratlarını] göstərməyə bir münasib vüq bulamayırlar yaxud çalışmaq istəyirlər də çalışmanın yolunu bulamayırlar. O halda bir mehvarin ətrafına toplanıb bir səy məbədi açmaq həpimizizin borcumuzdur. Bu məhvar da ancaq, ancaq Türk Ocağı kimi ictimai müəssisələr ola bilər. Türk Ocağı, əzasına [üzvlərinə] həm məlumat verəcəkk, həm də əzasından istifadə edəcəkdir. Orada qaynayan və coşan bir ruhu hiss edənlər oraya yazılarsa, sözüümüzü doğru-luğuna inanarlar, zənn edirlər. Millətlərlərinə, dindəşlərinə bir an əvvəl xeyir vermək istəyan Ocaq, daha rəsmi-güşadı olmadan, fayda vermanın yolunu bulmuşdur. Bu günlərdən etibarən öz konfrans salonunda mühəzizərlə oxdurturmağa başlayacaqdır. Birinci konfransı yarıncı, cümə günü həpimizizin təndiyimiz M. Ə. Rəsulzadə oxuyacaqdır. Konfransın sarlövhəsi pək faydalı olacağına imna edir:

1. Hərbi-ümumidə [Dünya müharibəsində] Türkiyənin əhəmiyyəti.

2. Unudulmaz müdafiələr: Türk əsgərinin şahkari-rəşadətindən [rəşadətindən şah əsərlərindən] Çanaqqala müdafiəsi.

3. Türkiyədə əsəri-təraqı [təraqı əlamətləri], Milli cərəyan, türk mədəniyyətinin əsəri-bahirsə [açıq-aşkar əlamətləri].

4. Türkiyədə həyati-nisvan [qadın həyati].

5. Türkiyənin Azərbaycana qarşı əlaqəsi.

6. Hal-hazır haqqında bir mütilia [düşüncə].

İştə bu yuxarıki mövz



«AZƏRBAYCAN» qəzetinin 1918-ci il 14 noyabr (Cümə axşamı günü) tarixli XXXIX nömrəsinin ADA Universitetinin dəstəyi ilə transferasiyası

dinlərkən xatırladım. Bir il əvvəl idi. Xilaskar Osmanlı qardaşlarımızla bərabər olaraq duz-çörək yediyimiz bu salonda o zaman başqaları otururdu. Demokratizm prinsipini sui-istəmal [sui-istifadə] edən bolşeviklər burada türk və müsəlman mərkəzində yerli əmələ [fəhlə] və köylünün protestosuna rəğməm yabançı bir cəmiyyət təşkil etlənmiş, bolşevik-daşnaksaqan cətələri [cinayətkar dəstələri] Bakıya müstəvli olmuşlardı [yayılmışdılar; ələ keçirmişdilər].

Bolşeviklər bütün ələm hüzarında millətlərə kəndi müqəddəratlarını təyin etmək haqqını elən, dünyanı cənnət yapaçaqlarını vəd etmişdilər. Xüsusi olaraq Lenin tərəfindən Qafqaziya fəvqələdə komissarı təyin olunan Şaumyan naminə çıxarılmış əmr namə ilə Türkiyə Eranistanının muxtariyyəti dəxi elən olunmuşdu. Biz də Azərbaycan muxtariyyəti tələb edirik. Eyni zamanda da “Sovet” [in] ümumi intixabla [seçkiylə] deyil, təsəllül yolu ilə [zorakı] toplanmış olduəuna mötəriz idik [etiraz edirik].

Fəqət bu muxtariyyət haqqında tələbimiz rus burjua firqələrindən ziyadə Bakı bolşeviklərinin etirazını mövcib olurdu [təbizinə səbəb olurdu]. Onlar bizə qarşı əngəllər təhdidirlərdi. Nəhayət, açıqdan-açığa təhdidirlərinə məruz qaldıq. Bizə dedilər ki: “Nahaq yərə səy edirsiniz. Azərbaycan muxtariyyətə layiq deyildir. Siz muxtariyyət deyil, onun əvəzində xarəbazarlara nail olarsınız! Əgər bu məqsədinizdən əl götürməz də, mücahidətinizdə [cəhdlərinizdə, mübarizənizdə] davam edərsəniz, əmin olunuz ki, görəcəyiniz müvəffəqiyyətlər yalnız qış gün-lərində münhasir qalıb [məxsus olub], müvəqqəti olacaq. Yaz əqlınca Böyük Rusiya cəzanızı verməyə gecikməyəcəkdir.”

O zaman vəqə olan bu təhdidlərə qarşı, gərək “Sovet” iclasında və gərək mətbuat səhifələrində müqabilə edərək [cavab verərək]: “Məqsədimiz yulundakı mücahidədən vəzə keçməyiz. Türkiyə ermənilərinə muxtariyyət vəd edən Leninin bəkalı şağirdləri, Azərbaycan muxtariyyətlərini xarəbazarlıqla təhdid etsələr də, biz kəndi məqsədimizdən əl çəkəməyiz. Hər növ təhlükələri gözə alaraq mücahidəmizə davam edərək. Bizim deyil, sizin müvəqqəti bir qələbə çalacağınızı bilir, bundan dolayı sizi təbşir edərək [müstəvluqlayırıq]. Fəqət bir az da daimi qələbəniz kime əid olacağı haqqında düşün-mənəzi ixtar eyləriz [xəbərdarlıq edirik]. Əlbət ki, bir Lenin də çıxar bizim muxtariyyətimizi təmin edər!” - demişdim.

İştə, əfəndilər, bir sənə əvvəl təhdid olunduğumuz bu binadə şimdio s iradə ümid etdiyimiz bir zəfəri elən edirik. Müvəqqəti qələbə onların, daimi – bizimdir! [Alqışlar]

İş sislə “şimal hürriyətinə” qalsaydı, bu gün məhv olub bitmişdik. Lillahlül-həmd [Allah şükür olsun] ki, neyyiri-istixlasımız [qurtuluş günəşimiz] cənubun bərraq [ləkəsiz] və saf samasından doğdu. İştə onun həyatbəxş nurları ilə isiniriz. [Alqışlar]

Daimi qələbədən bəhs etdiyim bu siradə, çəkilməz fəlakətlər keçirmiş olan qəblərə üfəi-siyasətdə [siyasət üfəqündə] tərəküm edən [toplaşan] qara buludlar bəlkə də bəzi əndişələr ilqə edir [verir; gəndirir].

Fəqət bu əndişələrə məhəl [yer] yox. Türklər Bakidə ilk dəfə deyildirlər. Böylə bir vəziyyəti-siyasiyyəni Bakı bundan 350 sənə əvvəl dəxi keçirmişdir. O vaxt Özdəmirqulu Osman paşa bir miqdar əsgərlə bu tərəflərə gəlmiş, Şamaxı, Quba, Dərbənd və Bakını almışdı. Bir az sonra hökuməti-mərkəziyyə [mərkəzi hökumət] əddi-sülh edərək [sülh bağlayaraq], Özdəmirqolu yalnız qalmış, İstanbul tərəfindən tərk olunmuşdu. Fəqət, o casur komandan mayus olmamış, əzminə xələl gətirməmişdi. Hər növ hücumlara müdafiə etmək lazımi idi. Osman paşa Bakı neftini ətilmə almış, ipəyə külli maliyyəti vəz eyləmiş [qoymuş]; bu surətlə büdcəsini yoluna qoymuş, Bakı qəlasını təmir edərək müdafiəsini Əhməd bəy namində bir komandanə tapşirmış, kəndisi Dəmirqayıpa (Dərbəndə) çəkmişdi. Bu surətlə Bakı altı ay tamən mühasirəyə dayanmış, nəhayət, dümənmiş dəf edə bilmişdi. Tarix yenə təkərrür [təkrar] edə bilər, həs etməlidir! [Alqışlar]

Həzarət, maddədən qələbəyi-daimi qazanmış olduğumuz, nəuəz-billahl [Allah qorusun], müvəqqət olsa belə, Azərbaycan istiqlalı mənən qazanılmış nəmətlərdəndir. Dağları, dərələri, susuz səhərləri asıb gələn qardaşlarımızla bərabər, şü doğma torpaqlarımız üzərində qan yalaşdıq, yenidən qardaş olduq. Torpaqlarımız əsrlərdən bəri yekdigərini [bir-birini] qeyb etməsi qardaşların əməl [arzu, məqsəd] yolunda verdikləri qurban qanları ilə islandı. Turan toxumu əkildi. O böyük firqə ulduzu doğdu. Dan yeri ağardı. Osmanlıların bənam [adlı-sanlı] türklərindənən:

“Vatan nə Türkiyədir türklərə, nə Türkünstan, Vatan böyük və müəbbəd bir ölkədir – Turan”

deyən Ziya Gökalp bəy, Hərbi-ümününin [Dünya müharibəsinin] ibtidəsindən [başlanğıcından] təfə’ül edərək [xeyrli fal açaraq]:

“Rusiya dağılıb vuran olacaq, Türkiyə böyüyüb Turan olacaq”

demişdi. Turan bu gün maddədən qazanılmamışsa da, mənən hasil olmuş, Turan fikri doğmuşdur. Bir kərə doğan fikir bir daha ölməz, bir daha sönməz! Ən qarənliq gəcələrimizdə bizə məşəli-hürriyət gətirən və ən çətin dəmlərimizdə imdadımızda gələrkən şü xilas edən qardaşlarımızı bizə doğru qoşdurən, yolumuzda qurbanlar verdiren işte bu məfkürə, bu yeni doğmuş əməl [arzu] günəşidir. O əməl günəşi ki, bir “nuru” da [Nuri paşayı göstərərək] işte bizimlə bərabər! [Sürəkli alqışlar]

Yaşasın əməl yolunda fədayıcan edən Türk Ordu və zabitanı [zabitləri], yaşasın Böyük Turan! [Təkrar sürəkli alqışlar]

HƏRDƏNBİR

Qədim zamanlarda, yəni Nikolayın vaxtında, Bakidə bir belə “mod” var idi:

Baqqal Məşhədi Qasim hər gün yerindən qalxıb dükəninə gəlmədən əvvəl evdə bir “bismillə” deyib, sonra da kəlmeyi-şəhadətinə oxuyub və ərvad-uşağına əlvida deyib, sonra “aferserki” tapançasını belinə bağlayıb gedirdi öz əlşverişinə.

Əttar [təriyyə və ədviyyə satan] Kərbəlayi Qulu da həmçinin bu sayaq edirdi.

Bəzzaz [arşınmalçı] Hacı Kərim də və hətta dəmirçi Məşhədi Rüstəm də və ayaqqabıçı Daşdəmir də bu cür edirdilər. O ki, qaldı bunlardan dövlətli olan “mədənciyə”, yəni “milyonçudan” bir az kasıbına, bu öz belindəki tapançasına etibar etməyib, öz yavvuq əqrəbələrindən və ya adamlarından birinə bir dəst yaxşı libas alıb, geyindirib, bir papaq da gözünün üstünə basıb və bir yekə “aferserki” də belinə taxıb, adını qoyardı “telexranitel”, yəni “hifzi-bədənci” [cəngüdəni] və yaxud “qocu”.

“Qocu” gözünə döndüyüm işe qollarını arşın uzununu ata-tadə düşərdi həmən neft ağasının dalına.

Böylə büsətə səbəb isə bu idi: Baqqal Məşhədi Qasimın atasının xələsi oğlunun nəvəsi əttar Kərbəlayi Qulunun qardaşının yeznəsinin bacısı oğlunun oğlunu öldürmüş imiş. Odur ki, əttar Kərbəlayi Qulu da baqqal Məşhədi Qasimdan bu qanı almaq üçün tapança bağlayıb,

düşüb bunun dalınca ki, tutub öldürsün. Məşhədi Qasim da öz canının qorxusundan tapança gəzdirir. Bəzzaz Hacı Kərim, dəmirçi Məşhədi Rüstəm və ayaqqabıçı Daşdəmir də həmçinin bir-birləri ilə qanlı olub, tapança gəzdirirmişlər.

O biri dəstanini, yəni neft ağalarının işi bir az uzundur: “Neft fontanının” bəreketindən gəcə-gündüz orda-burda qumara və keyfə məşğul olan adamın “kankurenti”, yəni rəqibi çox olur. Belə olduqda, “kankurentələ” xilas olmaq əmrri [iş] ortalığa gəlirdi. Bu isə “telexranitələ” həvalə olunurdu və bir gün durub gördük ki, neçə uşaq yetim qaldı.

Həqiqətən, o zaman adam öldürmək su içməkdən asan olan bir iş idi. Çünki “mod” böylə idi. Bu tərəfdən isə müsəlman müsəlman qardaşını habelə öldürdədə qaradavoy İvandan tutmuş ta qradon-açalnikacən hamısı şad olurdular.

Əlxəsus ki, qatıl tərəf bir az “yağlı” olanda bunlar üçün lap lazıq edirdi. Çünki həmən “müsəlman” qatıl tutulan zaman lazım gəlirdi ki, libasında neçə cibi varızna hamısını ağızıcanan Kərim pulu ilə doldursun ki, qaradavoya, okoloţnoñka [polis sahə rəisinə], pristava, silisçiyə [müstəntiqə], prokurora, qradonaçalnikə və camı bu işdə “haqqı” olan qulluqçulara qatıb, hamısını “kamınca sirab” etsin [“sulasın”] ki, bəlkə qatıl bir aydan artıq qazamətdə yatmasın.

Qəraz, bu “mod”un qorxusundan mən evdən bayıra çıxmağa qorxurdum; ela ki, türklər gəldilər Bakıya və öz hökumətimiz işə başladı, darhal gedib baqqal Məşhədi Qasimın, əttar Kərbəlayi Qulunun, bəzzaz Hacı Kərimin “qocuları” və o birilərini tapıb görürəm heç birisinin belində “aferserki” filən yoxdur. Sordum: “Aşna, bəs belə nə üçün?” Cavabında bir ah çəkib, hamısı bir yerdə “xorom” dedilər:

Fələyin bir belə dövrü olacağımsı, nə bilim? Saralıb bağı-gülüstan solacağımsı, nə bilim?

Yəni belə əvvəldən olsaydı, onda heç vaxt müsəlman müsəlman qardaşını qırıb qurtarmazdı. Gördüm ki, doğru deyirlər.

Bir naxos

BAKI XƏBƏRLƏRİ

Qazax darülmüəlliminin [müəllimlər seminarıyasının] rəsmi-güşadı [açılış mərasimi]

Qazax darülmüəlliminin müdiri Firdun bəy Kəcəri cənabları Maarif Nəzarətinə böylə bir teleqraf çəkmişlərdir:

“*Bakıda Maarif Nəzarətinə. Bəminnətilkərim [kərəmi bol olan Allah şükür olsun ki], bu gün qəbləzəval [günortadan əvvəl] saat 12-də məktəbin rəsmi-güşadı, bura əsgəri həyatı daxli daxil olduğu halda, parlaq bir surətlə yapılmış və əddi Azərbaycan Hökumətinin İlaləbəd [bədiyyəni] baqasının [var olmasını] duası Cənabi-haqdan təzərrö [yalvararaq dua] və niyaz edilmişdir.*

Qazax darülmüəlliminin müdiri: Firdun”

Şairimiz Hüseyn Cavid

Bir qaç gün əvvəl Azərbaycanın bənam [adlısanı] şairi Hüseyn Cavid bəy əfəndinin vəfat etdiyi Bakidə müntəşir [nəşr olunan] mətbuatda görülməklə, məhəfilə-irfanımız [irfan, elm və mədəniyyət dairələri] dağdırı-təəssür olmuş [kədərlə dağlanmış; ürəyi yarmış] və səhneyi-ədəbiyyatımızı böylə üzəndi-ədəbədən məhrum gərmək fikri-əliminə [kədərlə fikrinə] bir növ könlü verəmməyən əfkəri-ümümiyyə [ictimaiyyət, camaat] bu qərə xəbərin yalan xəçinasına intizar eyləmişdi. Bu kərə mövsuq [etibarlı] bir mənəbdən aldığımız təhqiqatı [dağıqlaşdırımay] binaən [görə], möhtərəm oxucularımızı şairimiznin həli-həyatda bərdavam olduğunu [həyatda olduğunu, yaşadığını] təbşir etməklə [müstəvluqlamaqdan] məsruruş [sevindiriyik]. Hüseyn Cavid bəy, vətəni bulunan Naxçıvanda təəhhül edərək [evlənrək], oradan Təbrizə köçmüş və təkrur [adı çəkilən] şəhərdə Maarif müdiri təyin olunmuşdur.

* Ərzaq şöbəsi Dərbənd Bələdiyyəsinə lazım olan qədar kağız buraxılması uğrunda Ərzaq Nəzarəti hüzarında təşəbbüsətdə bulunmuşdur.

* Azərbaycan Dəmiryolları emalatxanalarının müdiriyyəinə mühəndis F. V. Vəkilov təyin edilmişdir.

* Sərnəşin vaqonlarının hizfüssüz-həyə [sanitariya-gigiyəyə qaydalarına] məqsəd [zidd] saxlanılmasının döləyi dəmiryol müdiri bütün depo müdirlərinə əmr vermişdir ki, trenlər keçdikləri zaman vaqonların təmizliyinə diqqət edilsin.

* Azərbaycan Dəmiryolları müdiriyyəti qət etmişdir ki, ən yaxın zamanda vaqonları qayda və nizama salsın.

* Azərbaycan Dəmiryolları hərəkətinin müdiri, mövqif [stansiya] dəftərdarlığı [mühasibatlığı] kontrolu [müfəttiş] Sverdlova təklif etmişdir Bakı yük mövqifinin [stasiyasının] ticarət fəaliyyətini təftiş etsin. İşbu əmr, Bakı yük mövqifindəki suistemallardan [suisti-fadələrdən] döləyi verilmişdir.

* Azərbaycan Dəmiryolları rəisi, Gürcüstan Dəmiryolları müdirinə müraciət edərək, vaqonlar mübadiləsi və yük buraxılması məsələsinə nizama salmaqdan ötrü bir komisyən təşkilini rica etmişdir. Azərbaycan Dəmiryolları tərəfindən işbu komisyona Plaxov ilə Yaqubov təyin edilmişlər.

* Bakı ünəs darülmüəllimin [qızlar üçün pədaqoji seminarıya] rəisəsi, tədrisə davam etmək üçün ərzhal verən müəllimlərdən [qız şağirdlərdən] rica edir ki, pəncənbə [cümə axşamı] günü təşri-ni-saninin [noyabrın] 14-ündə, saat 10-da öz əlaqəsini bildirməkdən ötrü məktəbə gəlsinlər.

* Pəncənbə [cümə axşamı] günü təşri-ni-saninin 14-ündə Texniçeski cəmiyyətinin [Bakı Texniki Cəmiyyətinin] intixab edilmiş [seçilmiş] xüsusi komissionon iclası olacaqdır. İclasda həll ediləcək məsəil cümləsindən [məsələlər sırasında] Bakı konka dəmiryollarını işə salmaq məsələsinə də baxılacaqdır. Konka bundan sonra it ələ deyil, buxar vasitəsilə işləyəcəkdir.

Keşlədə oğurluq
Bu ayın 5-ində Keşlə kəndi sakini Bəymirzə Hacı Mirzə oğlu Quluzadənin dükanı açılıb, var-yoxu aparıldığı xüsusunda 10-uncu polis mənəqəsi müdirinə raporla məlum edilmişdir. Mənəqə nəzirinin öz təməhəli-hadisəyə [hadisə yerinə] gəlib, oğrunun çox azır və təcrübəli olduğunu təsdiqlə hazırkı fiyatına xeyli dəyərlı mal aparıldığını qeyd etmişdir.

Bəzi əlamətlərdən anlaşılmışdır ki, bu işi Keşlədə məşhur oğru Ağəali oğlu Seyfəddin həmkarları ilə bərabər yapmışdır. Polis mən-təqə müdiri məzur [adı çəkilən] oğrunu kəndxudə divanxanasına tələb etmək üçün polis nəfəri göndərdikdə, oğru qeyb olmuşdur. Bütün Keşlə şəhadət vermişdir ki, bu oğru keşliləri cama gətirmişdir. Bu vaxtdək oğrunun dayısı Məhəmmədəli oğlu Dilavər ilə yeznəsi Dədəş oğlu Əlibala onun arxasında durduqdan, kənd camaatı Seyfəddinin mübarizə edəmməmişdir. Bu şəririn [yərə-məzin] tövəfi [həbs edilməsi] üçün polis tərəfindən tədbirlər ittixaz edilmişdir [tədbirlər görülmüşdür].

YUSUF İZZƏT PAŞA HƏZRƏTLƏRİNİN VƏ DAĞİSTANLILAR İTTİFAQI CÜMHURİ HÖKUMƏT ƏZALARININ TEYMURXANŞURAYA VÜRUDU

Teymurxanşurada rus dilində çıxmağda olan “Dağıstan” qəzetəsi yazır ki: Təşri-ni-əvvəlin [oktyabrın] 29-u axşam saat 5-də şəhər əhalisi, camaat vəkilləri və ruhanilər, Hacıyev zavodu yanında Qunib şose yoluna cam olub, Türkiyə Hökuməti nümayəndəsi Yusif İzzət paşa həzrətlərini və Şimali Qafqaziya və Dağıstanlılar İttifaqı nü-məyəndəsi Çermoyevin istiqbalına [qarşısına, qarşılaməğa] çıxmışlardı. Qonaqlar duz-çörəklə və Dağıstan ələyi musiqi dəstəsi ilə qarşılanmışlardır. Qonaqlar şəhərə daxil olduqda, qurbanlar kəsilmişdir. Şəhərin müsəlman əhalisi namından Danyal bəy Abaşev qonaqları təbriklə demişdir ki: “*Coxdan bəri türkləri görmək arzusunda olan islam əhalisi, bu gün öz arzularına nail oldular.*”

Bu təbrika cavabən Türkiyə Hökuməti nümayəndəsi Yusif İzzət paşa həzrətləri demişdir ki: “*Biz inqilabə qədar Dağıstan müsəlman-ları əhalini Dağıstan mühaçirələrindən eşitməmişdik. İstibdad zənciri qırılıb, Rusiya millətləri azad olduğu zaman dağıstanlı qardaşlarımızın halına sevindik. Rusiyada hərç-mərcilik başlandıqda qəmgin olduq və Qafqaziya islam əhalisinə, o cümlədən dağıstanlı qardaşlarımızə müəvənət [kömək] etməyi qərarə aldıq. Dağıstan həyət-i-mürəxxəsəsi [nümayəndə həyət] bizim yanımızda gəldikdə, bizim bu qərarimiz dəxi də möhkəmləşdi. Biz burə cahəgirənə və qəsbkarənə qəsd ilə gəlməyib, ancaq öz dindəşlərimizin həyatını təmin etməyə, müəv-ənətlərdə bulunmaqdan ötrü gəlmişik. Bizə xeyirxah olmayanlar, bizim qeyri-millətlərə təcavüzədə bulunmaqda haqqında müfəttisənə [fit-nərkəz] şayialər buraxmışlar. Şəriəti bilənlar məlumdur ki, şəriətimiz insənlərə təərrüz [hücum] və təcavüzədə bulunmağı yul vermiz və bütün əhali hökumət nəzarində müəvədir [bərabərdir]. Başqə mil-lətlərə qardaş gözüylə baxmağı islam əhalisinə tövsiyə edirəm.*”

Yusif İzzət paşa həzrətləri bu nitqindən sonra təqdim edilən duz-çörəyi və pürəymət [bahalı] cildli “Quran”ı qəbul etmişdir. Sonra ruhanilər paşa həzrətlərini təbrik etmişlərdir. Keşiş Moraleviç, paşa həzrətlərini təbrik edib demişdir ki: “*Müntəzəm bir qüvvənin gəlməsi ilə uzun müddət davam edən hərçmərciliyə xitam verilib, qənan və əsəyiş bərpə ediləcəyinə ümidvar olmaq olar.*” Moraleviç nitqinin axırında demişdir ki: “*Qoy sizin bu gəlməçiliyiniz millətlər arasında olan ədəvətə bir nəhayət versin.*” Moraleviçin bu nitqi Çermoyev tərəfindən fransız lisanında Yusif İzzət paşa həzrətlərinə tərcümə edilmişdir. Yusif İzzət paşa həzrətləri də fransızca cavab verib, Dağıstanda qənan və əsəyiş bərpə ediləməsi ilə Dağıstan millətlərini əzədləyini təmin etmək ərzusunda olduğunu söyləmişdir. Bundən məəddə [sonra] hamı millətlər arasında məhrəban münəsibət olacağı-nə ümidvar olduğunu və dinc əhaliyə təcavüzədə bulunənlərlə mübarizə ediləcəyini dəxi əlavə etmişdir. Bununla istiqbal [qarşılamə] mərasimi bitmişdir. Sabahı günü əsgərlər şəhərə daxil olmuşlardır. Şəhər əsəyişi xələldər edilməmişdir [pozulmamışdır].

Təşri-ni-əvvəlin [oktyabrın] 31-ində Bələdiyyə İdarəsi tərəfindən şəhərə varid olan qonaqlar şərəfinə ziyafət qəşidə edilmişdir [ver-ilmişdir]. Bu ziyafətdə Yusif İzzət paşa həzrətləri, Şimali Qafqaziya Dağıstanlılar İttifaqı sədri Əbdülməcidi Çermoyev, Haqqı bəy cən-abları, iyirmi nəfərə qədar türk zabitanı [zabitləri], qubernator Tarkovski, Bələdiyyə İdarəsi üzvləri və Dağıstan ələyi zabitləri hazır bulunmuşlardır.

Bələdiyyə İdarəsi sədri Yankeloviç, Yusif İzzət paşa həzrətlərinə müraciətən söyləyidi təbrik nitqində çoxdan bəri arzu edilən əsəyiş və qənan bərpəsinə ümidvar olduğunu izhar etmişdir [bildirmişdir]. Bundən sonra Müsəlman Milli Komitəsi sədri Danyal bəy Abaşev nitqinə başləyib, türklərin gəlməsi ilə əhalinin şadlığını və bolşeviklər siyəsəti əltində nəvbənöv təcavüzü və təərrüzlərə [hücumlara] düğər olan əhalinin türkləri öz həmiləri hesab etdiyini söyləmişdir. Abaşev Ukrayna, Finlandiya, Gürcüstan misalında Dağıstanın da istiqalyyəti haqlı olduğunu qeydlə, əziz qonaqları sərimiyəttəli təbrik etmişdir.

Bunlara cavabən Yusif İzzət paşa həzrətlərini söyləyidi nitq lisa-nından kumik və rus lisanlarına tərcümə edilmişdir. Yusif İzzət paşa həzrətləri nitqində demişdir ki: “*Əhali tərəfindən böylə məhəbbət və meh-ribanlıqla qəbul ediləmmiyizə məmnun olduğumuz izharla [bildirərək], müsəlman və rus əhalisini təbrik edib, bizim buraya nə qəsdlə gəldiyimizi əcəq söyləməliyəm. Biz burə təsadüfi deyil, bəlkə müəyyən bir qəsdə gəl-mişik. Rusiyada əzədlək başlandıqda Qafqaziya millətlərinin, o cümlədən, istiqalyyəti ərzusunda olan Dağıstan əhalisinin nail olduqları əzədləyi məmnuniyyəttə baxırdaq. Bolşevik hərç-mərciliyi başlandıqı zaman Türkiyə Hökuməti Qafqaziya müəvənətdə bulunmağı [kömək etməyi] lazım gördü. Bu vaxtdə dağıstanlılar tərəfindən İstanbul bəri həyat qəlib, imdad gəstəriləməsinə xahiş etdi. Buna binaən [əsasən], Qafqaziya yaşayən din-dəşlərimizin ərzusunda olduqları əzədləyini bərpə ediləməsinə müəvənətdə bulunmaq qəsdilə ilə Qafqaziya əsgər göndəridi. Əzədlək üçün müharibə etməklə gəzəl bir sey ola bilməz. Biz burə torpaq almaq qəsdilə ilə gəlməyib, Qafqaziya müsəlmanlarının əzədləyini mühafizə etmək üçün gəlmişik. Bizim Dağıstana varid olmağımız [gəlməyimiz] haqqında yalan şayialər buraxənlərə bu mənim cavəbimdir.*”

Bu ziyafətdə olan Dağıstan ələyinin musiqi dəstəsi Yusif Ziya paşa həzrətlərini nitqə bitdikdə marş çalmışdır. Sonra ləzginka rəqsi və nəğmələrlə ziyafət bitmişdir.

Türkçə savadlı, təcrübəli bir nəfər şəxs lazımdır ki, Vəzərovski küçədə, nömrə 7, “Professional” yazı kabinetində yazı işlərinə məşğul olsun.

257 3-1

Elan

Hacı Mirəbədulla və Hacı İsmayil tərəfindən Birinci Qanlıtərəp küçəsində qəşidə 121 nömrəli evdə, vəfat edən müsəlmanlar üçün kəfənlik ağ buraxılmışdır. Ləzənli olan mərhumun adını və sükunət etdiyi məhəlləsinə və evinin nömrəsinə göstərən və məhəllə mollası və ruhanisi imza və möhürü ilə kağız təqdim etmişdir. Ağın arşını 5 manat 20 qəpikdən hesab ediləcəkdir.

265 2-1

XƏZƏR MÜSTƏHLİKİN İTTİFAQI “KOOPERATİVA” İDARƏSİ

Bununla Bakı və ətrafındakı ümum müstəhlik [istehlak] cəmiyyətlərinə elan edir ki, həmin təşri-ni-saninin [noyabrın] 10-undakı mürəxxəssəl [nümayəndələr] iclasını qətnəməsi mövcibinə [qətnəməsinə əsasən], İttifaq üzvləri öhdələrinə olduğu payı-sər-məyəsini [sərməyə payını] 8 faizini təşkil edən pay haqlarını İttifaq xəçinasinə verməyə məcburdurlar.

Yenə həmin qərarədə mövcibinə, İttifaq idarəsi cəmiyyətlərdən rica edir ki, həmin təşri-ni-saninin 12-sinə kimi kəndi cəmiyyətlərinin hamən gündək mövcud olan sər-məyələrin[in] siyahısını cəmiyyətin idarəsi və hesabdarı tərəfindən təsdiq edildikdən sonra idarəyə təqdim etsinlər.

Bu siyahını və pay haqqını təşri-ni-saninin 20-sinə kimi verməyən cəmiyyətlərə İttifaq skladlarından [anbarlarından] ərzaq buraxıl-mayacaqdır.

264 1-1

Doktor Ağahüseyn Kazımov
Əmrəzi-daxiliyyəyə [daxili xəstəliklər] mübtəla olanları qəbul edir hər gün saat 5-dən 7-yə kimi. Parapet, Şəbi İbrahimovun evində, 3-cü mərtəbə. Telefon 27-86.

244

O. A. Salmanın
Diş kabinası və süni diş müalicəxanası
Dişlərə və ağza müalicə edir, ağrısız çıxarır, doldurur, qızıl və kaucuk üzərində süni dişlər qayırır və qızıldan qapaqlar qayırır. Qəbul edir hər gün saat 9-dan 2-yə kimi, 4-dən 7-yə kimi. Nəbərəjni cəddədə Dombrovski pəreulokda [döngədə] Mehdiyevin 7 nömrəli evində. Telefon nömrəsi 30-02.

253

Berlin Darülfünununun həkimi L. Melkumyans
Əmrəzi-tənəsüliyyə [daxili xəstəliklər] və dəri naxoslarını qəbul edir. Qan damarlarına “606” və “916” dəvalarını istemal [təbtəq] edir. Hər gün saat 2-4-yə kimi.
Ünvan Birieyov cəddədə Malakan bağçası qarşısında hakim Temirxanəyinin müalicəxanasında. Telefon nömrələri 29-85 və 32-77.

255

Diş təbibəsi Altmannın diş müalicəxanası
Naxosları qəbul edir saat 8-dən 1-ə kimi, 4-dən 7-yə kimi, qadınları 1-dən 3-ə kimi. Dişlərə müalicə edir, doldurur, ağrısız çıxarı və qızıl və kaucuk üzərində süni dişlər qayırır. Hərbiyələr, məktəblilərə və çocuqlara külli faiz edilir.
Ünvan: Şamaxinski cəddədə ev nömrə 20. Apteq qarşısında. Telefon 18-73.

245

Həkim Arşaq Ayrəpetoviç Akopyans
Əsəbi və daxiliyyə naxosluğuna mübtəla olanları axşam saat 3-dən 6-ya kimi qəbul etməyə başlamışdır.
Ünvan: Balaxanski cəddədə nömrə 10, İstanislavski cəddənin küncündən 3-üncü ev. Telefon 55-26.
Saat 3-ə kimi 32-77 nömrəli telefon ilə danışmaq mümkündür. (16-ncı xəstəxana).

256

Həkim S. L. Şklovskaya
Mamalıq və daxili ünəs əmrəzini [qadın xəstəliklərini] qəbul edir. Naxoslar qəbul olunur: səhər saat 9-dan birə və 5-dən 7-yə qədər. Ünvan: Aziatski küçədə nömrə 153, Bolşoy Marskoy və Krasnovodski küçələrin arasında. Telefon: 50-67.

209

Diş həkimi Melçarski
Torqovaya soqadaq Muxtarovun xanasında nömrə 15. Dişlərə tədəvi edir, doldurur, ağrısız ixrac edir. Gözəl altın və sairə dişlər emal edir. Xəstələri qəbul edir: sübh saat 9-2-yədək.

110

"AzərEnerji" - ötən ilin uğurları

Tarixə qovuşan 2022-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə "AzərEnerji"nin 9 enerji obyekti tikilərək istismara verilib, 2 enerji obyektinin təməli qoyulub, 6 enerji obyektinin tikintisinə baxış keçirilib.

Belə ki, ötən ilin ilk ayında dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq "Yaşma" qovşağı yarımstansiyası yenidənqurmadan sonra istismara verilib. Fevralın 11-də isə Prezident İlham Əliyev iştirakı ilə 1000 meqavat olan 330/220/110 kilovoltluq "Qobu" yarımstansiyasının və 385 meqavatlıq "Qobu" Elektrik Stansiyasının açılışında iştirak edib.

Fevralın 14-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə "AzərEnerji"nin 9 enerji obyekti tikilərək istismara verilib, 2 enerji obyektinin təməli qoyulub, 6 enerji obyektinin tikintisinə baxış keçirilib.

2022-ci ilin 26 may tarixində isə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji layihəsi çərçivəsində 330 kV-luq "Cəbrayıl" Enerji Qovşağının təməli qoyulub. Bundan 4 ay sonra ölkə rəhbəri 330 kV-luq "Cəbrayıl" Qovşağı Yarımstansiyasında tikintinin gedişatı ilə tanış olub.

26 iyun 2022-ci il tarixdə 4,4 meqavat gücündə "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyası yenidən qurulduqdan sonra Kəlbəcər rayonunda ilk istehsal obyekti olaraq istismara verilib. "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyasından başqa, cənab Prezident Kəlbəcərdə 5 yerdə yenidən qurulan 8,33 meqavat gücündə "Çıraq-1", 3,6 meqavat gücündə "Çıraq-2", 6,33 meqavat gücündə "Qamışlı", 5,3 meqavat gücündə "Soyuqbulaq" və 3,4 meqavat gücündə "Meydan" kiçik su elektrik stansiyalarında, o cümlədən Laçın rayonunda tikilən "Qorçu" yarımstansiyası və ikidövrəli 110 kV-luq "Kəlbəcər-Laçın" ötürmə xəttinin inşası ilə tanış olub.

Ötən il sentyabrın 21-də cənab Prezidentin iştirakı ilə "Laçın" Qovşağı Yarımstansiyasının təməli qoyulub. Qeyd edək ki, istər Kəlbəcərdə

5 yerdə tikilən kiçik su elektrik stansiyalarında, istərsə də Laçında iki yerdə tikilən 110 kilovoltluq yarımstansiyalarda işlər başa çatmaq üzrədir. Prezident İlham Əliyev ötən ilin dekabrında "Oğuz-1", "Oğuz-2", "Oğuz-3" kiçik su elektrik stansiyaları silsiləsinin açılışında iştirak edib.

Sonda onu da qeyd edək ki, Prezident İlham Əliyevin 25 oktyabr 2022-ci ildə imzaladığı sərəncama uyğun olaraq, Mingəçevir şəhərində "AzərEnerji" tərəfindən əlavə 1280 meqavat istehsal gücündə yeni elektrik stansiyası yaradılır. 1280 meqavat gücündə tikiləcək bu generasiya mənbəyi müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyası olacaq.

"Azərbaycan"



"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Gəmilərinə mülki məsuliyyət növü üzrə sığorta xidmətlərinin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciət üçün son müddət 13 yanvar 2023-cü il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı, Mikayıl Useynov küç. 2,
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132.

Tender komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Struktur idarələrə kompüterlərin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciət üçün son müddət 12 yanvar 2023-cü il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı, Mikayıl Useynov küç. 2,
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132.

Tender komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti IXI-nin üstüörtülü hovuz binasının su filtrlərinin təmiri işlərinin (mal-material və işçilik birlikdə) satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciət üçün son müddət 13 yanvar 2023-cü il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı, Mikayıl Useynov küç. 2,
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132.

Tender komissiyası



OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə
abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatçıya qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik -124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzlənsəniz,
(012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti struktur idarələrinə tələb olunan maye qaz (propan) alınması və balonlara illik texniki xidmətlərin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciət üçün son müddət 2023-cü il yanvarın 15-i saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Mikayıl Useynov, 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.

Tender komissiyası

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 21 sentyabr 2013-cü il tarixində Elçin Allahverdi oğlu Əliyevə verilmiş Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivini 1176 saylı sahənin 004013003725 nömrəli torpaq sahəsinin Çıxarışı (seriya RX № 0238968) itdiyi üçün etibarsız sayılır.

ALLAH RƏHMƏT ELƏSİN!

İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin hakimi **MAHİR MURADOVUN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və Rüfət Səfəraliyev Konstitusiyası Məhkəməsinin hakimi **MAHİR MURADOVUN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Baba Rzayev və "AzərEnerji" ASC-nin kollektivi Elçin Muradova və ailəsinə **MAHİR MURADOVUN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Milli Məclisin İşlər İdarəsinin kollektivi iş yoldaşları, Maliyyə şöbəsinin əməkdaşı Afina Ələsgorovaya anası **FATMA KƏRİM QIZI TAHİROVANIN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin hakimi **MAHİR MURADOVUN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin hakimi **MAHİR MURADOVUN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi və kollektivi uzun müddət prokurorluq orqanlarında qüsursuz və səmərəli xidmət etmiş prokurorluğun veteranı, Konstitusiyası Məhkəməsinin hakimi **MAHİR MURADOVUN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin kollektivi Azərbaycan Respublikası Ali Məhkəməsinin əməkdaşı Rəna Vəliyevaya atası **QÜDRƏT SADIQOVUN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin kollektivi Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin hakimi **MAHİR MURADOVUN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin hakimi **MAHİR MURADOVUN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Abdın Fərzəliyev və Abşeron Rayon İcra Hakimiyyətinin kollektivi Muradovlar ailəsinə əzizləri, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin hakimi **MAHİR MURADOVUN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ailəsi ilə birlikdə Muradovlar ailəsinə əzizləri **MAHİR MÜƏLLİMİN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi və kollektivi Konstitusiyası Məhkəməsinin hakimi **MAHİR MURADOVUN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Zakir Qaralov Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin hakimi **MAHİR MURADOVUN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Gənçdən professor Vidadi Məmmədov ailəsi ilə birlikdə dostları Müslüm Zeynalova və Telman Abışova əzizləri **SALMAN ZEYNALOVUN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisad fakültəsinin 1984-cü il buraxılış, 932-ci qrupun məzunları qrup yoldaşları Mətanət Bağirovaya anası **SÜDABƏ HƏSƏN QIZI BAĞIROVANIN** Törtür rayonunda vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Aydın Əliyev Zakir Qaralova qardaşı **TEYMUR QARALOVUN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Aydın Əliyev Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin hakimi **MAHİR MURADOVUN** vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
Baş redaktor müavinləri	- 538-86-86, 434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompiüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühəssisatlıq	- 539-59-33



AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti,
529-cu məhəllə, "Azərbaycan" Nəşriyyatı, IV mərtəbə

Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 4199
Sifariş 1

Qiyaməti 40 qəpik